

Ülvi HİSSLƏR
(ƏLƏFSƏROĞLU)

***YAŞAMAQ -
YANMAQDIR***

*(Müasir Türk ədəbiyyatının korifeylərindən olan
Bəxtiyar Vahabzadənin əziz xatirəsinə ithaf olunur)*

Bakı-2011

Redaktor: İsmayıl Məmmədov,
*Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya elmləri doktoru, professor
“Həsən bəy Zərdabi” mükafatı laureatı.*

Ülvi Hisslər (Ələfsəroğlu), “Yaşamaq - yanmaqdır”
(*şeirlər və poema*), “_____” nəşriyyatı, Bakı, 2011,
193 səh.

Bu kitabın işıq üzü görməsində millət vəkili, fəlsəfə doktoru Cavanşir Əyyub oğlu Feyziyevin böyük xidməti olmuşdur.

Bu kitab oxucularla şairin ilk görüşüdür. Ülvi Hisslər (Ələfsəroğlu), bu kitabın nəşrinə qədər müxtəlif kitablarda və dövrü mətbuatda şeirləri dərc edilmişdir.

Şairin poeziyasına xas olan vətənpərvərlik, səmimiyyət, ətraf mühitə, torpağa, dünyaya və insanlara bağlılıq, sevgi, məhəbbət, hadisələrə və predmetlərə ali şairanə münasibət kimi yüksək poetik keyfiyyətlər bu kitabda daxil olan əsərlərdə inkişaf edir və daha da bütövləşir.

Kitabda şairin şeirləri ilə yanaşı, onun poema, bayatı və rübailəri də verilmişdir.

Bu əsərlər bir daha təsdiq edir ki, Ülvi Hisslərin poeziyası həqiqətən mərdlik, ülvilik və sədaqət poeziyasıdır.

Müəllif yaradıcılığının müxtəlif dövrlərində ona təmənnasız köməkliklərini əsirgəməyən Abid Şərifova, Şahid Şərifova, Nəsir Məmmədova, İbrahim Mustafayevə, Nadir Əhmədova və Mərahim və Şamo Fərzəlibəyovlara öz minnətdarlığını bildirir.



*“Yaşamaq-yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır, demək
Onun da həyatı yanmasındadır”.*

*Bəxtiyar Vahabzadənin görkəmli kimyaçı,
akademik Yusif Məmmədəliyevə yazdığı
“Ömür ” şeirindən*



Redaktordan

ÖN SÖZ

Ana dili ana südüdür. Dilin dadını-duzunu duymaq üçün, onun məna dərinliklərinə varmaq üçün, görünür, təhsil, peşə heç də həmişə əsas deyil. Əsas odur ki, sözü duyasan, sözün damarını tutasan, ifadə etməyin sənətkarı olasan. Belə olmasaydı, şifahi xalq ədəbiyyatı yaranmazdı. Yüz illər boyu folklor incilərini ipə-sapa düzən xalqımız, folklor yaradıcılarımız, el şairlərimiz, aşığılarımız dilimizə sevgi ilə xidmət etmişlər, ona sığal vermişlər, onu zənginləşdirmişlər, ucaltdıqca özləri də ucalmışlar. Belə olmasaydı, xalqı ən həssas dilçi saymazdılar.

Azərbaycan dili daha geniş işləklik kəsb edir, ünsiyyət, mübadilə vasitələri kimi ondan istifadə olunmaqla bərabər, o bu gün strateji mahiyyət də daşıyır. Azərbaycan gerçəkliklərini dünyaya yayır, dövlət dili vəfizəsini yerinə yetirir. Ana dilimiz bu gün təhsil, elm, diplomatiya, siyasət, informasiya və b. sahələrdə uğurla, ləyaqətlə işlənir. Özünün ən yüksək, ən kamil inkişaf pilləsinə ucalır. Bunlar hamısı ürəyimizcədir. Ancaq ən böyük həqiqət də var. Bu da odur ki, doğma dilimiz bədii üslubda, poeziya meydanında daha zərif, oynaq, mənalı, emosional, obrazlı, ürəyəyatımlıdır,

hisslərimizin, duyğularımızın ən münasib ifadəsidir. Öz əsrarəngiz gücü ilə bizi heyratə gətirən, öz ecazkarlığı ilə, öz ifadə gücü ilə mənim qəlbimə yol tapan gəncin - Ülvi Ələfsəroğlunun (Ülvi Hisslərin) qələmindən çıxmış poeziya nümunələri ilə sizi tanış etmək və ona öz xeyir-duamı vermək istərdim.

Ülvi adını ona kim veribsə, övladını ali, uca, yüksək, müqəddəs görmək arzusu ilə verib. Qarşımızda onun bir silsilə şeir boğçası durur. Ülvinin şeirlərinin coğrafiyası geniş və rəngarəngdir. «Elimizin Bəxtiyarı», «Türklüyümüz şərəf bizə!», «Azərbaycanlıyam Mən», «Mir Cəlalın hikməti», «Ana-Müəllimə», «Millətində sədaqətlə», «Eşq olsun ona», «Azərbaycan», «Bir olaq gəlin!», «Dəyərmimi?», «Bir saniyə...», «Gəlir», «Özgələşən doğmalar», «Keçməyə tələsmirəm», «Şəki», «Narın Qala», «Milli ordumuz», «Föv-qəladələr», «Ata evi», «Simurq məhəbbəti», «Ay körpələr», «Son zəng», «Novruz bayramı», «Alim», «Ay qızım», «Ay saf, ülvi məhəbbətim»...

Ülvi Ələfsəroğlunun Türk Dünyasının Korifeyi, xalq şairi Bəxtiyar Vahabzadəyə ithaf etdiyi bu kitabda “Düşüncələr Qanadında” bölməsindəki “Elimizin Bəxtiyarı” şeirindən gətirdiyimiz bu misralar, gənc şairin ulu şairə və onun yaradıcılığına olan dərin məhəbbətinin və rəğbətinin ifadəsi kimi səslənir:

*...Muğamları Şur ilə sən qaldırdın səmaya,
«Gülüstan» poemanla haray saldın dünyaya.
Öz Ülvi Hisslərimlə daima duya-duya,
Gördüm əsərlərində mən oxuya-oxuya,*

*Hər şeirində min mənə, dərin elm Bəxtiyar,
Sən də bil ki, unutmaz, səni elin Bəxtiyar.*

Şair bu bölmədə, dövlətimizin, dövlətçiliyimizin və xoşbəxt gələcəyimizin qarantı olan milli ordumuza həsr etdiyi şeirində (“Milli Ordumuz”) lazım gələrsə, Ali Baş Komandanın rəhbərliyi altında milli ordumuzun Qarabağımızı azad edəcəyini aşağıdakı kimi ifadə etmişdir:

*Ordumuza bağlı xoşbəxt gələcək,
İlhamla yurdunu hər an sevəcək.
Qarabağımızı azad edəcək,
Bizim dağ vüqarlı Milli Ordumuz.*

Dünyanın elə bir ərazisi yoxdur ki, son dövrlər bəşəriyyəti daha çox narahat edən qlobal təhlükələrdən (zəlzələ, yanğın, sel və s.) sığortalanmış olsun. Məhz

Ülvi Hisslərin “Fövqəladələr” şeirində təsvir etdiyi kimi ilk olaraq, insanları bu ekstremal vəziyyətdən çıxarmaq üçün öz köməyini əsirgəməyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları - fəvqəladələr olur:

*İstər yanğın olsun, istər sel, daşqın,
Zəlzələ baş versə, olmazlar çaşqın.
Özləri səmimi, qəlbləri coşqun,
Məğrur, pak ürəkli fəvqəladələr.*

*Kamala bağlıdır hər bir addımı,
Daim uca tutar şanlı adını.*

*Şərəflə içiblər vətən andını,
O şanlı-şöhrətli fəvqəladələr.*

Gənc şairi müasir gəncliyin narahat nümayəndəsi kimi çeşidli problemlər (“Bir olaq gəlin!”) düşündürür, narahat edir:

*Bilgisayar əsri, atom əsridir,
Bəşər Adəm nəslı, Həvva nəslidir.
Birləşək, birləşək, biz gəlin bəsdır!
Ey dünya xalqları, bir olaq gəlin.*

Kitabın “Gözəl Azərbaycanımız” bölməsində yer almış şeirlər bu yurdun şöhrətini dünyaya yayan füsunkar, əsrarəngiz gözəlliklərə malik vətənimizin dilbər guşələrinə, görkəmli şəxsiyyətlərinə, alim və sənətçilərinə həsr olunmuşdur.

Bu bölmədə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Azərbaycanlıyam Mən” şeiri öz orijinallığı ilə seçilir:

*Hər imzan bir möhürdür tarixin sinəsində,
Yeni Azərbaycanın şanlı salnaməsində.
Səndən mərdlik öyrəndik, səndən biz dərs götürdük,
Fəxr edirik yaşadığ, Heydər zamanəsində.*

*Yeni Azərbaycanda Ülvi Hisslər yarandı,
Könül sanki and içib ürəkdən Vətən andı.
Azərbaycanlıyam Mən, söyləyərək fəxr etdin,
Ürəklərdə Vətənə məhəbbət alovlandı.*

Bu bölmədə Azərbaycanın dilbər guşələrindən biri olan Şəkiyə həsr edilmiş “Şəki” şeirindən gətirdiyimiz bu misralar gənc şair Ülvi Ələfsəroğlunun qəlb döyüntüləri kimi səslənir:

*Gözəllikdə birincidir,
İnsanları bir incidir,
Səmimidir, bilicidir,
Övladları Şəkimizin.*

*Yoxdur tayı, yeganədir,
Tarixlərdən nişanədir.
Xan sarayı şəhanədir,
Bizim gözəl Şəkimizin.*

Gənc şair elimizin həmişəyaşar ənənələrinin, milli varlığımızın, mənəviyyatımızın tərcümanı, ifadəsi olan əziz bayram günlərimizin vəsfində də oxucusu ilə həmrəydir:

*Baharın eşqiylə çiçəklər açar,
Gün doğar, nur çilər, ətrafa saçar.
Pis arzu, bəd niyyət bizdən yan qaçar,
Novruz bayramında, yaz günlərində.*

Poeziyada sözün meydanı nəsrə nisbətdə dardır, məhduddur. Amma obrazlı, dil, məcazlaşma, səmimiyyət daha münasib formada aşkarlana bilir. Ülvi Ələfsəroğlu deyəndə:

*«Təbəssümün bəs edər
Bu dünyanı sevməyə»;*

*«Sənsən mənim görən gözüüm,
Sənsən mənim şirin sözüüm»;*

*«Sən varsansa, həyat da var,
Sən ey gözəl, vəfalı yar».*

Həyatı, insanlığı sevgisiz, məhəbbətsiz görüb-duya bilmir. Eşq varsa, dünya da var, Sevgi varsa, həyat da var, Məhəbbət varsa insan da var!

Şair gələcəyimiz olan uşaqlar üçün də müasirlik baxımından daha maraqlı olan əsərlər (“Dünya dili-kompüter” və s.) yaratmışdır:

*Daim gedir irəliyə,
Azərbaycan öz elmiylə.
Kompüter, dünya dilidir,
Danışaq onun diliylə.*

Ülvi Hisslərin qələmə aldığı bayatı və rübailər də, öz ifadə tərzinə görə oxucuda böyük maraq doğurur:

*Əzizinəm dinmə sən,
Nahaqsansa, dinmə sən.
Amma günah sayılar,
Haqlı olsan, dinməsən.*

Gənc şair Ülvi Hisslərin (Ələfsəroğlu) yaradıcılığı-

nın bu mərhələsində ümumbəşəri, fəlsəfi, ulu şairimiz Bəxtiyar Vahabzadəyə həsr etdiyi “Bəxtiyar” poemasını onun yaradıcılığının zirvəsi hesab etmək olar.

Bütövlükdə Ülvi Ələfsəroğlunun şeirlərindəki axıcılıq, qəlbəyatımlılıq razılıq doğurur.

Sözümün sonunda Ülviyə öz poetik axtarışlarında uğurlar diləyirəm.

Uğurlu yol, Ülvi Hisslər! Uğurlu yol, Ülvi Ələfsəroğlu!

*İsmayıl Məmmədov,
Azərbaycan Yazıçılar Birliyinin üzvi,
filologiya elmləri doktoru, professor,
“Həsən bəy Zərdabi” mükafatı laureatı.*





DUŞUNCƏLƏR QANADINDA

ELİMİZİN BƏXTİYARI

(Əməkdar artist Könül Xasıyeva tərəfindən ifa olunmuşdur)

*«Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv vətənimə, bütöv bağlıyam».*

**B.Vahabzadə,
xalq şairi**

Ürəyin vətən üçün döyünübdür hər zaman,
Fəxr edir, qürurlanır səninlə Azərbaycan.
Əqidəli insansan sən ey ulu Bəxtiyar.
Daima düz söylədi sənin dilin Bəxtiyar
Sən də bil ki, unutmaz, səni elin, Bəxtiyar.

Tarixlərə iz saldın şeirlərinlə hər an,
Xalq sənin qiymətini veribdir zaman-zaman.
Yollarında görünüb, çovğun, boran, çən, duman,
Qırmısan düşmənlərin daim belin Bəxtiyar.
Sən də bil ki, unutmaz, səni elin, Bəxtiyar.

Azca sənə oxşamaq istərəm şeiriyyatda,
Əsl insan olmusan həqiqətən həyatda.
Hərdən qəsdə dursa da yaşadığın həyat da,
Sənin düşüncələrin olub dərin Bəxtiyar,
Sən də bil ki, unutmaz, səni elin Bəxtiyar.

Razı oldun özündən sən narazı olmağa,
Dəfələrlə bu həyat çəkdi səni sınağa.
Mətin oldun, çəkmədin sən sinəni qırağa,
Tələtündə dövr edir ayın, ilin Bəxtiyar,
Sən də bil ki, unutmaz, səni elin, Bəxtiyar.

Şeirlərin gəzibdir dillərdə diyar-diyar,
Gözündən yayındırmaz bircə tükü Bəxtiyar.
Bəxtiyarın üzündən öp deyibdir Şəhriyar,
Yorulmasın sən o yazan əlin Bəxtiyar,
Sən də bil ki, unutmaz, səni elin, Bəxtiyar.

Muğamları şur ilə sən qaldırdın səmaya,
«Gülüstan» poemanla haray saldın dünyaya.
Öz Ülvi Hisslərimlə daima duya-duya,
Gördüm əsərlərində mən oxuya-oxuya,
Hər şeirində min mənə, dərin elm Bəxtiyar,
Sən də bil ki, unutmaz, səni elin, Bəxtiyar.

Türklüyümüz şərəf bizə!

*“Bir millət, iki dövlət
Azərbaycan-Türkiyə”*
Heydər Əliyev

Türkük uludur yaşımız,
Hər an ucadır başımız.
Sonda zəfər savaşıımız,
Türklüyümüz şərəf bizə!

Qorxuyla yol getmərik biz,
Düşmənləri çökdürüb diz
Tarixə çox salmışıq iz,
Türklüyümüz şərəf bizə!

Elmimizə dünya heyran,
Bizim olub daim dövrən.
Bu cahanı heyran qoyan,
Türklüyümüz şərəf bizə!

Şəxsiyyətlər məkanıyıq,
Hər bir haldan biz halıyıq.
Türk adı hər bizə layıq,
Türklüyümüz şərəf bizə!

Atatürkün zəhminə bax,
Ulu Heydər fəhminə bax.
Türkə Allah rəhminə bax!,
Türklüyümüz şərəf bizə!

Məmmədəmin, Rəsul Rza,
Bənzədi parlaq ulduza.
Türkün düşməni uduzar,
Türklüyümüz şərəf bizə!.

Nüsrət oldu Əziz Nesin,
Baba çox sevdi nəvəsin.
Qüdrəti var türkün səsin,
Türklüyümüz şərəf bizə!

Lütfizadə, Tusimiz var,
Hər sahədə izimiz var.
Sazımız var, şeirimiz var,
Türklüyümüz şərəf bizə!

Aşıq Veysəl, Yunus İmrə,
Səməd, Bəxtiyar bir zirvə.
Ülvi Hisslər deyər bir də,
Türklüyümüz şərəf bizə!

BİR OLAQ GƏLİN!

*Ya insanlar birləşib Yer üzərindən tüstünü
azaltmalıdırlar, ya da tüstü insanların
sayını lazımı qədər azaldacaqdır.*

Lui Battan

Məşhur fransız bioloqu

Sülh olsun söyləyək, hər zaman bizlər,
Bilmərik dünyada bizi nə gözlər.
Taleyin qisməti, hər anı izlər,
Ey dünya xalqları, bir olaq gəlin!

Müasir ümumi maneələr çox,
Belə təlatümə hələ cavab yox.
Görəsi işlər var, özü də, lap çox,
Ey dünya xalqları, bir olaq gəlin!

Qasırğa, sel, zəlzələlər,
Xəstəliklər, daha nələr...
Birləşməyə məcbur edər,
Ey dünya xalqları, bir olaq gəlin!

Tam bilən yox, sunami nə?
Təmiz hava, su naminə.
Bəşər arzusu naminə,
Ey dünya xalqları, bir olaq gəlin!

Bilgisayar əsri, atom əsridir,
Bəşər Adəm nəsli, Həvva nəslidir,
Birləşək, biz gəlin birləşək bəsdir!
Ey dünya xalqları, bir olaq gəlin!

Ülvi Hisslər ilə tez birləşək biz,
Birləşmək vaxtıdır, gecikməyək biz,
Tələb bu, əksinə, gəl getməyək, biz,
Ey dünya xalqları, bir olaq gəlin.

Gəlir

Qılinc tutub sağ əlimdə,
Çapa-çapa at belində.
Türkü söyləyib dilimdə,
Yurdu dolaşmağım gəlir.

Adəm, Həvvanın dövründən,
Bu dünyanın “Arxiv”indən.
Türkün şanlı tarixindən,
Hər an danışmağım gəlir.

Nərə çəkib babalar tək,
Hünərimi göstərərək.
Mənə mütləq zəfər gərək,
Deyərək, coşmağım gəlir.

Sinəmdə çox misralar var,
Hər misram bir hədəf tutar.
Qəlbi xoş söz ovundurar,
Sözlə çarpışmağım gəlir.

Balı şana toplar arı,
Xatırladar ulduzları.
Ulduz olub gecə yarı,
Göydə sayrıışmağım gəlir.

Yığıb çırpının yaşın da,
Tonqal çatıb dağ başında.
Odlu-alovlu yaşında,
Odlə savaşımağım gəlir.

İnsanlığa hörmət edək

İnsanlığa hörmət edək,
Gələcəyə doğru gedək.
İstənilən bir nöqsanı,
Biz çalışaq tez düzəldək.

Təntiməyək iş görəndə,
Savaşmayaq pay böləndə.
Mərd dayanaq, sarsılmayaq,
Dar məqamda, çətin gündə.

İstəklərin yox sərhəddi,
Biz lazımsa keçək həddi.
Səadətə yetişməyə,
Qəlbdən kənar edək dərdi.

Dəqiq fikir olsun qəti,
İtirməyək biz hörməti.
Zirvələrə yüksəlməyə,
Səbr edib, sevək zəhməti.

Göz yumuruq biz çox şeyə

Bəzən olur susuruq ki,
Qoy sovuşsun təhlükələr.
Bir vaxt çaşıb qalırıq ki,
Hardan çıxdı bu ləkələr?

Dinmirik ki, zamanında,
Səsimizi duyan olar.
Dinmirik ki, həmin anda,
Birdən bizə ziyan olar.

Heç nə olmaz deyə-deyə,
Göz yumuruq biz çox şeyə.
Sanki bomba düzəldirik,
Əlimizlə gələcəyə.

Hərdən olur, səhvi belə,
İstəyirik biz düz sayaq.
Hərdən olur ani yelə,
Dostumuzun gözün oyaq.

Yaxşılara yaxşı olmaq,
Yazılmamış qanunumuz.
Yamanlara yaxşı olmaq,
Yaxşılara yamanımız.

Sakit durmaq yaraşmayır,
Haqsızlığa heç bir zaman.
Ülvi hisslər sığışmayır,
Saf qəlbə kin çəksə duman.

Görə-görə biz göz yumsaq,
Demək ki, qəlbən korlarıq.
Bəlli yalanlara uysaq,
Düz yanında günahkarıq.

Bir saniyə...
(Ballada)

Bəzən olur bir saniyə
kölğələyir çox anları,
Bəzən olur bir saniyə
məhv eləyir olanları.
Görməmişəm nəfis coşa gələn zaman
doyanları,
Çox görmüşəm öz nəfsinin kabusuna
uyanları.
Bəzən olur bəs eləyir bir saniyə
almaq üçün
illər boyu yığanları,

Bəs eləyir bir saniyə doydurmağa
illər boyu umanları.
Bir saniyə
Bir saniyə bəs eləyir pərdə kimi dumanlaya
gümanları,
Bəzən olur bəs eləyir bir saniyə soymaq üçün
soyanları,
kül eləyə milyonları,
mələk edə zalımları.

Hərdən olur tələsirik,
Əldən nə gəlir, edirik.
Çatanmırıq, gecikirik bir saniyə...

Nəzarətdən çıxıb bilir,
Bəzən bizi yıxa bilir.
Hərdən olur gözə girən oxa dönür
bir saniyə...

Hərdən olur bəs eləyir bir saniyə
Dostu düşmən etmək üçün.
Bəs eləyir bir saniyə
Xoşbəxtliyə yetmək üçün.

Burda idi, gördüm amma çatanmadım,
Mən sahilə yan almağa lövbərimi atanmadım.
İş qarışdı, ip ucunu tapanmadım
bir saniyə...

Bir saniyə...
Bəs eləyir həll etməyə ən çətini,
Sındırmağa ən mətini,
Döndərməyə ən qətini,
Bəs eləyir bir saniyə...

Deməliydim, deyənmədim,
Yeməliydim, yeyənmədim.
Ülvi hissi duyanmadım.
 gecikdim mən bir saniyə.

Allah, Allah!,
Sən işə bax!
Milyonlarla insanlar var,
Əməlləri qarışıqdır, bilmək olmur
etdiyi nə?
Günah?, Savab?!.
Sən işə bax!

Vəhydən gələr bu an cavab:
 “Vaxt gələcək bir saniyə bəs edəcək öyrənməyə”

Yadda saxla

Bu həyatın qanunu sərt,
Özü dəhşət, meyvəsi dərd.
Ölmək üçün doğulmaqsa,
Əzəl gündən birinci şərt.

Nə əbədi? - bilən yoxdur,
Nə sonacan gülən yoxdur.
Gələn gedir, qəribədir,
Gedənlərdən gələn yoxdur.

Fikirlərin fəlsəfəsi,
Xəyalların züm-züməsi.
Yuxularda gerçək olan xülyalarsa,
Olmazların olanlara tərcüməsi.

Qəlb balaca,
Fikir haça.
Fikirləri dərd eləyib,
Salma ömrü qaça-qaça.

Aşırımdır bəxtin yolu,
Hər döngəsi qorxu dolu.
Maneədir, təhlükədir,
Başdan-başa, sağ-solu.

Hər qismətin bir sahibi,
min ünvanı.

Qismətinin ünvanını
yaxşı tanı.

Hər anın öz hökmü vardır,
Var hər hökmün öz zamanı.

Uyğundursa ağıl başa,
Onda yaşa sən dəymədən
heç bir daşa.
Bəxt-qismətin çaşdırsa da,
Sən qoyma ki, nəfsin çaşa.

Artıq gələn halaldırsa,
sahibi ol.
Haram işin yox axırı,
bil, qoyma qol.
Gözləməki, kimsə sənə əl uzatsın,
kömək etsin,
Əl uzadan, kömək edən,
çalış sən ol.

Ülvi Hisslər hər bir zaman,
sevinc verər könüllərə,
Səsləyərək xoş günlərə.
Yadda saxla, yaxşılıq et,
Ya yaxşıya, ya da qədir bilənlərə.

Görsünlər həyatda yaşamaq nədir?

Dolan zirvələri ağ duman kimi,
Çağla ürəyində bir ümman kimi.
Səmt al irəliyə sən zaman kimi,
Görsünlər həyatda yaşamaq nədir?

Keçsin təlatümdə ömrün hər anı,
Ram elə fəhminlə bütün cahanı.
Titrət ətrafını, titrət hər yanı,
Görsünlər həyatda yaşamaq nədir?

Sığma çərçivəyə, keç sərhədləri,
Tanıma nə ölçü, nə də hədləri.
Kükreyən sel olub, dağıt bəndləri,
Görsünlər həyatda yaşamaq nədir?

Ülvi hisslər ilə çırpınsın qəlbin,
Sən parlaq ayı ol, zülmət gecənin.
Görünsün hər yerdə bir izin sənin,
Görsünlər həyatda yaşamaq nədir?

Namərdə üz vermə, mərddən qaçma yan,
Lazımsa məşəldə alov kimi yan.
Sözünün üstündə sən qəti dayan,
Görsünlər həyatda yaşamaq nədir?

Səs sal qayalara şəlalə kimi,
Hayqır bu dünyaya bir nalə kimi,
Qürurun görünsün bir qala kimi,
Görsünlər həyatda yaşamaq nədir?

Gözündən qığılıcı saçı baxışda,
Axtar sən özünü yağan yağışda.
Ərimə sən yayda, donma sən qışda,
Görsünlər həyatda yaşamaq nədir?

Hələ gənc ikən, qardaşım

Bel bağlayıb çox kəslərə,
Bu həyatda neçə kərə.
Yol vermişəm mən risklərə,
Hələ gənc ikən, qardaşım.

Sən həyatı asan sanma,
Boş şeylərə gəl aldanma.
Ömür keçdi - deyib yanma,
Hələ gənc ikən, qardaşım.

Çalış yemə xəyal plov,
İnadını sonatək qov.
Pula ömrü qoyma girov,
Hələ gənc ikən, qardaşım.

Ahıllardan sən dərs götür,
İllər sürət ilə ötür.
Gələcəyi öncədən gör,
Hələ gənc ikən, qardaşım.

Saf qəlbinə salma bir xal,
Hər an öz mövqeyində qal.
Doğru yola meylini sal,
Hələ gənc ikən, qardaşım.

Sən ülvı hissləri anla,
Yaşa daim pak amalla.
Aran olmasın yamanla,
Hələ gənc ikən, qardaşım.

ÖZGƏLƏŞƏN DOĞMALAR

Sən bəhanə eylədin,
Mən də vaxt tapanmadım.
Yadlaşdıq yavaş-yavaş.
Səni tanıyanmadım,
Məni qınama qardaş!

Bir göz qırpımındaca,
Necə tez keçdi illər?!
Düşünürəm gecələr,
Biz belə yadlaşınca,
Bəs gələcək nəsillər?

Bəs bizdən sonrakılar,
Onlar nə deyəcəklər?
Özgələşən doğmalar,
Bir kökdən olduğunu,
Yəqin bilməyəcəklər.

Öyrəndim

Mən səmadan yüksəkliyi,
Babamdan mərdlik öyrəndim.
Mən poladdan möhkəmliyi,
Qayadan sərtlik öyrəndim.

Səbr götürdüm dünyadan,
Əl çəkdim sonsuz xülyadan.
Tez oyanmağı rüyadan,
Parlaq ulduzdan öyrəndim.

Göz üstünə düşsə kölgə,
Görməz çox şeyləri bəlkə.
Gəzdim yurdu bölgə-bölgə,
Dəyəri ondan öyrəndim.

Sevgi nədir sevənlərdən,
Sevgi qədri bilənlərdən.
Soruşsam da görənlərdən,
Canı canandan öyrəndim.

İnsanlığa yaraşmır

Hər bir işə mız qoymaq,
Söz üstünə söz qoymaq.
Yaralara köz qoymaq,
İnsanlığa yaraşmır.

Açıb eyib ağartmaq,
Heç nədən qan qaraltmaq.
Zəifləri ağlatmaq,
İnsanlığa yaraşmır.

Namərdə boyun əymək,
Mərdin boynunu əymək
Günahsızlara söymək,
İnsanlığa yaraşmır.

Dilsizi sıxıb tutmaq,
Yaxşılığı unutmaq.
Boş-boş boğaz qurutmaq,
İnsanlığa yaraşmır.

Dəyərmimi?

Həyat qara saçlarımı ağartdı,
Həyat məni çox sağa, sola dartdı.
Ötən günlər olan ömrü azaltdı,
Bu dünyadan inciməyə dəyərmimi?

Qarşımda çox maneələr dayandı,
Baxma, şair çox şeyləri duyandır,
Hərdən oldu çaşıb qaldım, hayandır?..
Bu dünyadan inciməyə dəyərmimi?

Olmazları mən çox olan görmüşəm,
Düz libası geyən yalan görmüşəm.
Vuranları mən vurulan görmüşəm,
Bu dünyadan inciməyə dəyərmimi?

Su qurudu, daha gəlməz arxa da,
Belə halda yaxın durmaz arxa da.
Üzdə dostu düşmən gördüm arxada,
Bu dünyadan inciməyə dəyərmimi?

Kim nə bilir ki, kimin nə dərdi var,
Sən işə bax, əkdə yoxdur, dərdi var.
Xəstə cana nə gərəkdir zər divar,
Bu dünyadan inciməyə dəyərmə?

Minə dözən, gəl min birə dözmədi,
Məncə, baxış meyvədirsə, söz məti.
Hərdən qarışdırdım zəhər, şərbəti,
Bu dünyadan inciməyə dəyərmə?

Diş duyanı, dil axı heç demədi,
Haqqı nahaq çeynəsə də yemədi.
Ülvi hisslər saf qəlblərdə göynədi,
Bu dünyadan inciməyə dəyərmə?

Barmaqlar

Barmaq hökümlüdür kişi,
Barmaqlardır görən işi.
Barmaqlardır tutan rolu,
Barmaqlardır sayan pulu.
Barmaqlardır seçən yolu.
Barmaqlardır “danos” yazan,
Barmaqlardır qəbir qazan.
Şəhlənən də barmaqlardır,
Rəngləyən də barmaqlardır.

İşarə də verir hərdən barmaqlar...
Hərdən deyərlər:
“Bu işdə kiminsə barmağı var”.
Bəyə deyərlər: “üzüyü elə al,
Gəlnimizin barmağına olmasın dar”.
“Vağzalı”nı da barmaqlar çalar.
Oxumaq üçün mikrofon tutan da,
Nəğmə bəstələyən də, şeir yazan da barmaqlardır,
Silahın tətini çəkən də barmaqlardır.
Nüvə silahı da bir barmağa möhtacdır.
Barmaqlara ehtiyac çox,
Barmaqlar çox işlərə əlacdır.
Həkim də barmaqları ilə bucağı tutar,

Cinayətkar da.
Barmaqlardır görüşəndə alan-verən
salamı da.
Barmaqlardır göz yaşlarını silən də,
Sillə vuran da.

Gözlərə hərdən girən də.
Oğurluq da edən barmaqlardır,
Barmaqlar var ki, ləl-cəvahirata bürünüb.
Barmaqlar var incədir, lap nazik,
Bircə dəfə belə görməyib yaba, kürək.
Barmaqlar var qabardır, qap-qaradır,
Özü kimi günü də işləməkdən.

Barmaq var gün ərzində çıxmır əlcəkdən.
Yedirən də barmaqlardır, içirən də,
Nəyinsə yerini dəyişən də, başqa yerə keçirən də.
Kağız üstə sənədləri imzalayan da,
Şotkalara hesabları vuran da.
Rüşvət verən də, rüşvət alan da.
Deyirəm bəlkə pis iş görəndə
barmaqlara həbs qoyulsun?!

Ya da ki,
Keçmiş zəmanədəki kimi,
barmaqların boynu vurulsun.
Yaxşı iş görəndə də, başlarına tac qoyaq,
Hansısa bir işə onu tək əlac sayaq.
Hansı səmtə yan alsaq, barmaq izi var,
Elə barmaq izinə görə də çox cinayət olur aşkar.
Bir sözlə,
Barmağın barmağı olmayan yer yox,
Bu şeiri yazmağa da, elə barmaq məcbur etdi ən çox.

Keçməyə tələsmirəm

Dağ başında oturub,
Baxarkən buludlara
Uşaq vaxtı sanardım,
Əlim çatar onlara.

Yuxularda görərdim,
Gündüz düşündüyümü.
Sanardım həll edərdim,
Ən çətin bildiyimi.

Bir maneə olmazdı,
Önündən çəkildiyim.
Yol kəsənim yox idi,
Yolumdan, çəkil, deyim.

İllər ötdü, dəyişdi,
Gözümdə bu təəssürat.
Zaman tərzim dəyişdi,
Zaman götürdü sürət.

Uşaq vaxtım yel kimi,
Yanımdan ötdü, keçdi.
İstərəm uşaq kimi
Olum, amma ki, gecdir.

Gənclik çağlarındayam,
Bir vaxt həsəd etdiyim.
Sanki dağ başındayam,
Səmayla sədd dediyim.

Bir vaxt olar, enərəm,
Mən də bu dağ başından.
Xoşlamıram getməyi,
Mən irəli yaşımdan.

Yaşayaram, görərəm,
Gənclik, ahıl fərqlini.
Keçməyə tələsmirəm,
Ülvi hisslər həddini

Futbol topu

Əzəl gündən bəxti qara,
Çırpılaraq ayaqlara
Bilməz ki, səmt alır hara,
Yaranandan futbol topu.

Zərblə dəyər o torlara,
Deyə bilməz insanlara
Bu adətdən gəlib zara,
Yaranandan futbol topu.

Futbol adlı oyunlarda,
Yay istidə, qışda qarda.
Olmalıdır meydanlarda,
Yaranandan futbol topu.

Həsəd aparmaq müsbətdir,
İşindən zövq alanlara.
Məncə, həyat çox dəhşətdir,
“Futbol topu” olanlara.

Qalma naçar

İş olsa zay,
Salma haray.
Tez hop demə,
Görəndə çay.

Səbrini bas,
Sus, qulaq as.
Qönçə açmaz,
Gəlməsə yaz.

Qalma naçar,
Axtar açar.
Gəlsə gündüz,
Gecə qaçar.

Vardır bir yol,
Sən möhkəm ol.
Yolu düz tut,
Vurma sağ-sol.

Dəymə daşa,
Çalış yaşa.
Yadda saxla!,
Bir mayakdır yaşamağa ağıl başa!

Tələsirəm...
(Mənzum hekayət)

Tələsirəm, soruşan yox, hara belə?,
Günlərini verib yelə, tələsirsən,
Gülə-gülə sən ay bala,
Tələsirsən hara belə?!

Tələsirəm, tələsirəm istəyimə və arzuma,
Tələsirəm çatmaq üçün muradıma.
Min bir fərəh, səadəti tələsirəm
Qatmaq üçün həyatıma.

Tələsirəm, qınama sən məni qardaş,
Cavan ikən, keçməmiş yaş.
Tələsirəm uğurlara, qələbəyə,
Tələsirəm sevlməyə və sevməyə.
Tələsirəm, qınama sən məni qardaş,
Cavan ikən, keçməmiş yaş,
Qınama sən məni qardaş, tələsirəm!

Uyuşmursa, nə mənası?

Xal yanağa, dil dodağa,
Gül bülbulə, bülbul bağa.
Daş qayaya, qaya dağa,
Uyuşmursa, nə mənası?

Qaş kirpiyə, kirpik gözə,
Od ocağa, ocaq közə.
Məna, hikmət əgər sözə,
Uyuşmursa, nə mənası?

Ülvi Hisslər könüllərə,
Şən nəğmələrsə dillərə.
Günlər, aylar fəsillərə,
Uyuşmursa, nə mənası?

Sərf etməyir

*“Ürəyini açıq eylə,
Yağın aş a nə ziyanı?
Sən sürməni bol eyləsən,
Gözə-qaşa nə ziyanı?”*

*06.12.08-də Zəlimxan Yaqubun televiziya
kanallarının birində hansısa verilişin reklamın-
da söylədiyi şeirdən ruhlanaraq*

İndi hər artıq tökülən,
Yağlar aş a sərf etməyir.
Sürmə qalxıb dağ başına,
Gözə-qaşa sərf etməyir.

Ağıllı baş düşmən toplar,
Ağıl baş sərf etməyir.
Xal üzdə göz qamaşdırar,
Olsa qoşa sərf etməyir.

Pul həddində olsa yaxşı,
Aşib-daşa, sərf etməyir.
Canın xəstə, özün mağmun,
Yüz il yaşa, sərf etməyir.

Bir-bir

Yarpaqlar ağacdən tökülən kimi,
İnsanlar dünyadan köçürlər bir-bir.
Dünya elə bil ki, bir körpü kimi,
Sakitcə körpüdən keçirlər bir-bir.

Həyat məkəndirsə, zaman da qatar.
Zaman bir andaca atını çapar.
Kimlər nə itirər, kimlər nə tapar,
Vaxt gələr əməllər ələnər bir-bir.

Ölüm haqq, mən inkar eləsəm belə,
Ömrüm çox bəlkə də, cavanam hələ.
Baxdın ki, əlini vurunca ələ,
Saysız hadisələr baş verər bir-bir.

Xoşbəxtlər fələkdən xəbərsiz sayar,
Xoş niyyət insanlar xoş xəbər yayar.
Arif olan kəslər olanı duyar,
Səbrlə işləri görərlər bir-bir.

Yenə də

Yenə də işıqlar söndü bu gecə,
Mən axı, fikirdən də, yatım necə?!.
Ev soyuq, zülmətə qərq olub hər yan,
Keçən hər saniyə sanki işgəncə.

Qaynar xətt adıyla nömrə veriblər,
Əgər işıq sönsə zəng edin deyə.
Sanki zəngə belə cavab verərlər:
“İşıq sönməzlər dəng edir niyə?”.

Deyən yox, nə üçün ordasan bəs sən,
Bəlkə də söyəcək bunu söyləsən.
Demədim qırasan ümidimi sən,
Zəng etdim ki, bəlkə ümid verəsən.

İlahi...

İlahi, baxırsan insandır hamı,
Amma hərə bir cür anlar dünyanı.
Kimi bu dünyanın çəkər dərdini,
Kimi heç bir şeyin bilməz həddini.

Nə varsa, rəng ilə vəhdətdə sanki,
Rəng ilə seçilər olanlar çünki.
Təkcə maadiyyatla ölçməyək gəlin,
Sözün də, fikrin də mövcuddur rəngi.

İmkanın arzuyla düzgün gəlməsi,
Həyatda bəxtinin üzə gülməsi.
Dünyanı duyanın tarixdə qalar,
Deyilən, yazılan hər bir kəlməsi.

Dünyanın sirrindən baş açmaq çətin,
Təbii ki, sahibi var səltənətin.
İnsana tutular bəzən nöqsantək,
İçində bir mənfi yüz min müsbətin.

Gül-çiçək içində qanqal gəzən var,
Xoşbəxtlik içində ürək üzən var.
Kədərini içində sevinci tapıb,
Hər günə şükr edib, dərddə dözən var.

İlahi, baxırsan insandır hamı,
Amma hərə bir cür anlar dünyanı.
Kimi xüyalardan çəkməz əlini,
Kimi olanların bilməz qədrini.

Qəribə dünyadır

Qəribə dünyadır, heç nə baş açmaq olmur,
Var isə qismətində, ondan yan qaçmaq olmur.
Gecə yanan şam kimi işıq versən də belə,
Nə qədər parlasan da, günəş tək saçmaq olmur.

Günəşdən də parlaqdır göydə neçə ulduzlar,
Bəs niyə görünmürlər, təvazökarmı onlar?!
Müqayisə edərsək insanlarla onları,
Bacarıqlı tək-təksə, bacarıqsız milyon var.

Düz gəlmədikcə

Düz gəlmədikcə bizim,
Sözümüz-sözümüzə
Düşmən kəsilirik biz,
Özümüz-özümüzə.

Yalan deyir baxarkən,
Gözümüz-gözümüzə.
Bax beləcə qarışır,
Acımız, şirnimizə.

Eyni yolda düz gəlməz,
İzimiz-izimizə.
Qarışaraq yoğrulub,
Səhvimiz, düzümüzə.

Hər dəfə dəyişəndə,
İlimiz-ilimizə
İllərtək yadlaşırıq,
Sanki bir-birimizə.

Qəlbdən kini ləğv edək,
Yox olsun dildən yalan.
Can deyək, can eşidək,
Ülvi hisslərlə hər an.

Şəhidlər

Göylərdən səs gəlir, qəribə bir səs,
Bu səsin sirrini kim açacaq bəs?!
Yaşamaq uğrunda çalışar hər kəs,
Vətənin uğrunda ölər şəhidlər.

Qərənfil qırmızı, qan da qırmızı,
Qan ilə yudular torpağımızı.
Azad görmək üçün sabahımızı,
Vətənin uğrunda ölər şəhidlər.

Gəlin unutmayaq bir şeyi biz də,
Bütöv Vətən üçün keçib canından
Vətənin qiymətin verər şəhidlər,
Vətənin uğrunda ölər şəhidlər.

İlhamla seversə yurdunu bu xalq,
Haqqa qalib gəlməz heç zaman nahaq,
Ruhunu torpağa bağlayıb ancaq,
Vətənin uğrunda ölər şəhidlər.

Şükür ey, Yaradan

Torpağa müqəddəs biz deyə-deyə,
Ayaqlar altında tapdalayırıq.
Sözdə Vətən eşqi sığmır yer-göyə,
Amma aramızda parçalayırıq.

Biz saf, təmiz qəlbli dost axtarıq,
Hərdən əsl dostu saxta sanırıq.
Nəfsin, ədavətin qurbanı olub,
Beləcə, duymadan parçalanırıq.

Sağ ikən dahinin qədrin bilmirik,
Deyirik: “O kimdir? Bizdən birisi”.
Əgər aramızda olmasa birlik,
Ucala bilərmə millətin səsi?!

Axı, nəyə lazım paxıllıq, nifrət,
Var ikən dünyada sevgi, məhəbbət.
Sən məni özünkü, mən səni doğmam,
Sayarsaq, bizləri tapar səadət.

Allah hər şey verib uca xalqıma,
Şükür, ey Yaradan, o birliyinə.
Dedim fəda olsun bu can xalqıma,
Çünki bağliyam mən hər an elimə.

Cılızlıqımı düz danışmaq?!

Mən sahilsiz bir dənizəm,
İradəli və dönməzəm.
Mərd insanla birdir yolum,
Namərdlərlə görünməzəm.

Kövrək qəlbə söz dalğası,
Sunamiyə bənzər bəlkə.
Zülmət vaxtı dağ arası,
Kabuslara bənzər kölgə.

Cılızlıqımı düz danışmaq?!,
Böyüklükmü həddi aşmaq.
Məncə, ən böyük bir günah,
Haqlıya haqsız yanaşmaq.

Ülvi Hisslər sevər düzü,
Sevsə onu səhvin yüzü.
Məlum olar sonda onsuz,
El-aləmə düzün sözü..

MİLLİ ORDUMUZ

*(“Azəristar” yarışmasının qalibi Vəqif Şıxəliyev tərəfindən
ifa olunmuşdur)*

Əmri icra etmək üçün bir anda,
Silahlı Qüvvələr hazır hər anda.
Böyük ehtiram var Milli Orduya,
Hər zaman Vətənim Azərbaycanda.

Atalar söyləyib: «Güc birlikdədir»,
Ən böyük ucalıq sadəlikdədir.
Bilməz ki, çətinlik, maneə nədir,
Qüvvətli, qüdrətli Milli Ordumuz.

Hər zaman işıqlı bizim yolumuz,
Azərbaycanlıyıq, var qürurumuz.
Ülvi Hisslər ilə vətən yolunda,
Qürurlu dayanıb Milli Ordumuz.

Vətəni qorumaq şərəfdir bizə,
Bu yolda dönməzlik gərəkdir bizə.
Müsəlləh ordumuz qoruyur bizi,
Hər zaman dayaqdır o elimizə.

Daim damarında qaynayar qanı,
Vətənin uğrunda qurbandır canı.
Hər yerdə tanıdar Azərbaycanı,
Öz şücaətilə Milli Ordumuz.

Ordumuza bağlı xoşbəxt gələcək,
İlhamla yurdunu hər an sevəcək.
Qarabağımızı azad edəcək,
Bizim dağ vüqarlı Milli Ordumuz.

Fövqəladələr

Rahatlıq bilməzlər onlar bircə an,
Fövqəladə hallar yaranan zaman.
Vətənin uğrunda qurban deyib can,
Tez ayağa qalxar fəvqəladələr.

Hava şəraiti necə olsa da,
Fərq etməz, boranda, qarda, tufanda.
Hazırdır ehtiyac yaranan anda,
Köməyə getməyə fəvqəladələr.

İstər yanğın olsun, istər sel, daşqın,
Zəlzələ baş versə, olmazlar çaşqın.
Özləri səmimi, qəlbləri coşqun,
Məğrur, pak ürəkli fəvqəladələr.

Kamala bağlıdır hər bir addımı,
Daim uca tutar şanlı adını.
Şərəflə içiblər vətən andını,
O şanlı-şöhrətli fəvqəladələr.

Onlar çırağıdır sanki zülmətin,
Onlara çox asan, hətta ən çətin.
Ülvi Hisslər ilə dayanar mətin,
Hər zaman, hər işdə fəvqəladələr.

Nur verən oğlan
(Bütün işıqçıların şərəfinə!)

Ölümlə üz bə-üz olsa da hər an,
Əməyi zülmətə nur verən oğlan.
Bu işi özünə şərəf sayırsan,
Qoy sənin köməyin, olsun Yaradan.

Hamı sevir səni, ey, işıqçəkən,
Zülmətdə qalmaq biz sən var ikən.
Yorulmaq bilməyən, ey işıqçəkən,
Həyatdan daima sən alasan kam.

Könül şamın yansın həmişə parlaq,
Haqqını boğmasın heç bir vaxt nahaq.
Sənin nurla dolu o pak qəlbinə,
Daim ülvi hisslər qoy olsun qonaq.

ALİM

Poladdan bilək də əvəz edənmez,
Alimin biliyin bir qramını.
Alimsiz bəşər də irəli getmez,
Elmə o həsr edər hər bir anını.

Dünyanın hikməti sanma səthidir,
Axı, kim bilir ki, bu dünya nədir?
Alimlər dünyanın bir zinətidir,
Zinətsiz bu dünya nəyə gərəkdir?

Gözləri cahana sanki nur çilər,
Dediyi hər sözdə hikmət görünər.
Bir kəşflə bəşərə min xeyir verər,
Nurani, pak, təmiz, xeyirxah alim.

Alimlik zirvədir, müqəddəslikdir,
Hər şeydə dəqiqlik və səlistlikdir.
Alimin üzü ağ, başı da dikdir,
Sahana günəştək nur saçar alim.

Susanmaz heç zaman dünya malına,
Şükr edər hər zaman, o hər halına.
Baş əyməz namərdin milyard puluna,
Qürurlu dayanar hər zaman alim.

Qəlblərə sevinkdir, varlığa ayna,
Varlığı fərəhdir bütün cahana.
Yüz sınaq eylə sən, min dəfə sına,
Hər dəfə hörmətin qazanar alim.

Aludə kitaba, kamala alim,
Ariftək yetişər amala alim.
Hər anda elmlə hərəkət edər,
Gəlməz heç bir zaman zavalı alim.

Ülvi Hisslər hər an cövlan eyləyər,
Beynində fikirlər tüğyan eyləyər.
Elmiylə nahaqqa üsyan eyləyər,
Haqqın, ədalətin carçısı alim

QARA QIZIL

*(Dövlət Uşaq Filarmoniyasının “Can bala” qrupu tərəfindən
ifa olunmuşdur)*

Günəş doğanda hər səhər,
Parıldayar mavi Xəzər.
Qara qızıl sərvətinin,
Adı hər an dildə gəzər.

Yanacaqdır nəqliyyata,
Min sevinc qatar həyata.
Qara qızıl vasitədir,
Yetişməyə xoş niyyətə.

Qaranlığa işıq saçan,
Gələcəyə yollar açan.
Ülvi hisslər bəxş eyləyər,
Qara neftim hər bir zaman.

Əsrin müqaviləsidir,
Tbilisi-Bakı-Ceyhan.
Vətənimin gur səsidir,
Bu cahanı edib heyran.

Torpağımda min nemətim,
Qara qızıl, qara neftim.
Tükənməzdir mədənlərim,
Aşıb-daşar bol sərvətim.

Söz içində
(Aşıq Ələsgərsayağı)

Söz içində söz olanda,
İnsan qəlbi qövr eləyər.
Közlər dönüb alov olar,
Alovu kül dövr eləyər.

Ələsgərin təbirincə
“Söz var ki, ürək də yanar,
Söz var ki, ürəkdə yanar,
Sözdən lap ürək dayanar”.

Söz var ki, o söz yaradır,
Söz var ki, ancaq yaradır.
Söz var ki, o ruha qida,
Söz var ki, qəlbə yaradır.

Qədrin bilək

Qədrin bilək bu təbiətin,
Qədrin bilək hər nemətin.
Qoruyaq ana torpağı,
Qədrin bilək məmləkətin.

Qoruyaq təmiz səmanı,
Çirkləndirməyək havanı.
Zərrə qədər mümkündürsə,
Sülhlə bitirək davanı.

Gəl qoruyaq saf suları,
Gəl kəsməyək ağacları.
Gül-çiçəyə qərq eləyək,
Yer üzündə torpaqları.

Biz bu yolda olaq qəti,
Qoruyaq ana təbiəti.
Xilas edək hər bələdan,
Gəlin bizim məmləkəti.

ATAM, DOST OLMAZ ONDAN

Hər kəlməsi ox isə,
İştahası çox isə.
İnsanlığı yox isə,
Atam, dost olmaz ondan.

Mədəniyyətdən xəbərsiz,
Hərəkəti sancsa biz.
Danışarsa çox qəliz,
Atam, dost olmaz ondan.

Hədsiz tərif söyləsə,
Söz versə əsə-əsə.
Dostam, dostam, çox desə,
Atam, dost olmaz ondan.

Ümitsiz danışarsa,
Hər işə qarışarsa.
Əgər həddin aşarsa,
Atam, dost olmaz onda.

HEÇ NƏ OLMAZ?

Sürət ilə dayanmadan indi yayılır ətrafa,
Tərkibində zəhər dolu çirkli hava.
Nəzər sal, bax ki, daha nə yox suda,
Hava kimi çirklənibdir indi o da.

İnkişaf çox gözəl amma,
İnkişafdan doğan fəsad görən necə?
Hər asanda bir çətin var,
Hər çətində bir asan var,
Mətləb isə, çox-çox incə...

Ta qədimdən bir pisliyi edən kimsə,
Görmüşdük ki, etsin yada.
İndi insan öz-özünə,
Pislik edir bu dünyada.

Hər gün dayanmadan inkişafda texnologiya,
Olanları birdən-birə necə çözsün ekologiya?

Ətraf mühit vacibdir ki, ola təmiz,
Həm saf sulu, həm də göm-göy ola dəniz.
Gülüstəntək ola dörd yan,
Rahat, nəfəs ala insan.

DÜNYA, HƏMİN DÜNYADIR

Dünya, həmin dünyadır,
Bəlkə zaman dəyişib?
Bilən yox dəyişən nə,
Amma yaman dəyişib.

Dünənki olmuşları,
Axtaran indi çoxdur.
Görəsən dünənkilər,
Sabahda niyə yoxdur?

Hər anın bir hökmü var.
Söyləmişlər atalar.
Sözə bax, əldən qalan,
Demə, əlli il qalar.

Fələk zalım olarmı?
Şeytan qəlbi alarmı?
Bəxtlə, taleylə görən,
Oyun oynanılırmı?

Torpaqdan yaranmışıq,
Torpağa dönəsiyik.
Biz hələ bu dünyada,
Çox şeylər görəsiyik.

Üzür məni

Sənə yanıma gəl deyib,
Gecə-gündüz yalvarımmı?
Sənsizliyimi gizləyib,
Həsrətindən mən yanınmı?

Kənardanmı baxım sənə,
Qəlbimdə min nalə ilə.
Sevinc damcı-damcı gələr,
Kədərsə şəlalə ilə.

Üzür məni intizarın,
Rahat buraxmır xəyalın.
Sənə qovuşmaqdır yarım,
Bil ki, mənim tək amalım.

Yolumdan çəkilsə duman,
Səadətə yol alaram.
Gəlsə istədiyim zaman,
Yüksəklərə ucalaram.

A DOSTLARIM. ...

A dostlarım, bir gün barı,
Gəlin, gedək bağa sarı.
Məclis quraq, yeyək, içək,
Seyr edək yaşıllıqları.

Ana təbiətin seyri,
Salar qəm, qüssədən ayrı.
Hərəmiz bir tərəfdəyik,
Hərəmiz bir hədəfdəyik.

Xatırlayaq keçən günü,
Şirin-şirin nəğmələrlə.
Ülvi Hisslərlə keçirək,
Bir günü dostlar, sizlərlə.

Tunellərdə səs salaraq. ...
(Metropoliten işçilərinin şərəfinə)

Tukka-turuk, taqqa-taraq,
Tunellərdə səs salaraq.
Gedir sənişinlər ilə,
O relslərdən güc alaraq.

Bu metronun sözün düzü,
Sanki yox gecə-gündüzü.
Zülmət tunellərdən keçib,
Aydınlığa çəkir bizi.

Tələsəndə getmək üçün,
Düz vaxtında yetmək üçün.
Baxma səsi tıqqa-tırık,
Sürətlidir həddən artıq.

Möcüzədir başdan-başa,
Gəlib sən də et tamaşa.
Tələsəndə düş metroya,
Min qatara sən həmişə.

MAL SAHİBİ, MÜLK SAHİBİ....

*«Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi?!»*

Yunus İmrə

Mal sahibi gedib amma,
Malı qalıb bu dünyada.
Əldə mal, mülk olan sormaz,
İlk sahibi bunun, harda?!

Maraqlıdır, qəribədir,
Burdakı incə sirr nədir?
Mal, mülk gəldi-gedər bir şey,
Amma əməl əksinədir.

Ərəbcədən tərcümədə,
İnsan unutqan deməkdir.
Mal, mülk yığmaq təcrübədə,
Fələyə qan-qan deməkdir.





GÖZƏL AZƏRBAYCANIMIZ

AZƏRBAYCAN!

Şirvan çölün, Xan yaylağın,
Xarı bülüllü oylağın.
Həm Kəpəzin, Qoşqar dağın,
Adlarıtək çox şanlıdır,
Özün kimi vüqarlıdır.
Ülvi Hisslər hey söyləyər,
Bir başqadır bizim diyar,
Sənə qurban olsun bu can,
Azərbaycan, Azərbaycan!

Torpağın var bərəkətli,
Qız, gəlinin çox ismətli.
Oğulların mərd, qeyrətli,
Həm qüvvətli, əzəmətli,
Bu dünyada öz yerin var,
Əziz yurdum, doğma diyar.
Azərbaycan, Azərbaycan,
Sənə qurban olsun bu san,
Azərbaycan, Azərbaycan!

QARABAĞ

(Müğənni Canana tərəfindən ifa olunmuşdur)

Hər guşən bir cənnət sənin,
Adın, əzbəri dillərin.
Sorağısan sən ellərin,
Cənnət bağımız, Qarabağ!

İsa bulaq büllur şüşə,
Heç yaddan çıxarmı Şuşa?!
Nəgmə qoşdum gəlib coşa,
Cənnət bağımız, Qarabağ!

Can qoymuş tarlanda sənin,
Neçə-neçə zəhmətkeşin.
Topxanan, izi keçmişin,
Cənnət bağımız, Qarabağ!

Xanın səsi ucalanda,
Cıdır düzü düşər yada.
Öz yerin var bu dünyada,
Cənnət bağımız, Qarabağ!

ŞƏKİ

Şəki, adın çəkiləndə,
Gecəm dönər olar gündüz.
Sənin üçün nə edim mən?
Hey axtardım gecə-gündüz.

Şirin dilli və güləruz,
Sözü heç vaxt olmaz qəliz.
Tutduğu yol daima düz,
Duz-çörəkli Şəkimizin.

Gözəllikdə birincidir,
İnsanları bir incidir,
Səmimidir, bilicidir,
Övladları Şəkimizin.

Dostlarını tutar əziz,
Düşməninə çökdürər diz.
İnsanları qəlbən təmiz,
Dağ vüqarlı Şəkimizin.

Yoxdur tayı, yeganədir,
Tarixlərdən nişanədir.
Xan sarayı şəhanədir,
Bizim gözəl Şəkimizin.

Ülvi Hisslərlə bağlıyıq,
Biz hər zaman elimizə.
Xoş niyyət, saf amallıyıq,
Göz dəyməsin Şəkimizə.

XAN SARAYI

*«Yoxdur tayı, yeganədir,
Tarixlərdən nişanədir.
Xan Sarayı, şəhanədir,
Bizim gözəl Şəkimizin».*

Ülvi Hisslərin
«Şəki» şeirindən

Hər zaman zirvədəsən, sən ay Şəki Xan Sarayı,
Şəkinin ürəyisən, sən ay Şəki Xan Sarayı.

Sənin adın çəkilər hər an Şəki ilə qoşa,
Hüsnünü qoruyurlar burda çinarlar da qoşa.

Görən kəslər istəyər hüsnünə nəğmələr qoşa,
Dünyanın hər yerindən gəlib edirlər tamaşa,
Marağısan ellərin, sən ay, Şəki Xan Sarayı.

Bir dənə mismar belə tikiləndə vurulmayıb,
Belə bir saray hələ, bu dünyada qurulmayıb.
Tur Heyrdal, Nazim Hikmət bir gör nələr ünvanlayıb,
Deyiblər yeganəsən, sən ay Şəki Xan Sarayı.

NARIN QALA

Təbiətin qoynunda sən,
Gözəlliyə qərq olmusan.
Adam istər burda qala,
Narın Qala, Narın Qala.

Təbiətə et tamaşa,
Mənzərədir başdan-başa.
Səni görüm, daim yaşa,
Narın Qala, Narın Qala.

Valeh olur görən səni,
Fəth etmisən könülləri.
Adın dillərin əzbəri,
Narın Qala, Narın Qala.

İlham coşar bu yerlərdə,
Ülvi Hisslər könüllərdə.
Rəngarəngsən fəsillərdə,
Narın Qala, Narın Qala.

Oxud kəndi

Şəkinin Oxud kəndində yerləşən “Beşik Daş” abidəsinin ziyarət etdikdən sonra yaranan təəssüratlardan

Oxud kəndi, ziyalı kənd,
Sakinləri olduqca mərd.
Büllur suyu, saf havası,
Şəfalıdır dağ havası.

Hasar kimi dayanıbdır ətrafında dağlar onun,
Qürurunu daxilində dağlar bərk-bərk saxlar onun.

“Alagöyüd”, “Su Dərəsi”,
Bir-birindən çox fərqlənən,
Neçə-neçə mənzərəsi.

Mən bu kənddə bir çox şeyi gördüm qoşa,
Qoşa çinar, qoşa hasar, qoşa bulaq.
Qəhrəmanlar uyuyurlar “Yel Baba”da qoşa-qoşa,
Əfsanələr yazılıbdır bu barədə varaq-varaq.

Tarixinə iz salıbdır “Beşik Daş”ı,
Haçan yada düşsə bu ad,
Canlanacaq bax, bu kəndin
qan yaddaşı.

Deyirlər ki, bir zamanlar Oxud kəndi,
Düşmənlərdən qan ağlarmış.
Bu düşmənlər neçə-neçə
anaların bağrın yarmış.
Həmin zaman bax, bu kənddə,
Qucağında uşaq ilə bir ananı
hədəf alıbmış alçaqlar.
Ana hardan bilsin axı, vaxt gələcək,
körpəsilə qaçacaqlar.

Lay-lay ilə balasını yatırarkən,
Ana görür hücumunu alçaqların.
Bir anlığa düşünür ki, bu hücumdan,
Xəbəri yox qoçaqların.

Bax, həmin an, dayanmadan artır
ana həyəcanı,
Şirin gəlir öz canından həmin anda bala canı.
Körpəsinin beşiyini qucaqlayıb, qaçır ana
dağa doğru,
Bax, o yerdə əllərini açır ana
dağa doğru,:
“- Ya İlahi, özün qoru, ya da döndər daşa bizi!,
Düşmən gəlib tapanmasın izimizi!”

Həmin zaman bax, o yerdə,
Daşa dönür beşik ilə ana-bala.
Əfsanədə eşitmişəm olduğunu belə bəla.
Çox şeylərin mövcud sənin qoşa-qoşa,
Oxud kəndi,
Ülvi Hisslər ilə yaşa, yaşa səni,
Oxud kəndi!
Mən də gəldim doğma kənddə bu məkana
yana-yana.
Bu yerdə də gördüm qoşa,
Mən anayla balasını, beşik ilə dönən daşa.

QAX

Dostlarına sədaqətli,
Qonaqlara lətafətli.
Sən vəfalı, dəyanətli,
Gözəl Qaxım, gözəl Qaxım.

İlisu elm ocağın,
Yam-yaşıldır düzün, dağın.
Hər gün artır sənə axın,
Gözəl Qaxım, gözəl Qaxım.

Mineral su xəzinən var,
Görən sevir biixtiyar.
Gözəlliyin göz oxşayar,
Gözəl Qaxım, gözəl Qaxım.

Səman aydın, parlaq ulduz,
Suların saf, havan təmiz.
Bizə doğma, bizə əziz,
Gözəl Qaxım, gözəl Qaxım.

ZAQATALA

İlham yarandı ki, məndə,
Nəğmə yazım gəzsin dildə.
Dörd fəsil də gözəl səndə,
Ey füsunkar Zaqatala!

Var deyər bahar nəfəsi,
Səni görən, Zaqatala!
Valeh edirsən hər kəsi,
Ey füsunkar Zaqatala!

Yaşının tarixi çoxdur,
Yurdumuzda tayın yoxdur.
Gəzməli yerlərin çoxdur,
Ey füsunkar Zaqatala!

Çox gözəldir hər yan səndə,
Bülbül ötər çəməninə.
Mənalıdır hər an səndə,
Ey füsunkar Zaqatala!

MASALLI

(Dostum Hacı Zahidin şərəfinə)

Qalın meşə, yaşıllıqdır hər yanın,
Gözəl məkanısən Azərbaycanın.
Gözəlliyə necə heyran olmayım,
Göz oxşayar təbiətin Masallı.

Cənnət bağı demək olar bax, sənə,
Göz dəyməsin deyim heç nə vaxt sənə.
Gözəlliyin düşüb dillərdən-dilə,
Göz oxşayar təbiətin Masallı.

Gözəlliyin qələm aldırdı ələ,
Təbiətin məni gətirdi dilə.
Burda keçən bir gün, dəyər min ilə,
Göz oxşayar təbiətin Masallı.

Viləş çayın şən, nəğməli, sədalı,
İstisuyun cana məlhəm, şəfalı.
Övladların dostlarına vəfalı,
Göz oxşayar təbiətin Masallı.

Doğma balasitək istəyər səni,
Hisslərin ülvü anısan Masallı.
Ülvü hisslər daim səsləyər səni,
Xoş hisslərin məkanısən Masallı,
Göz oxşayar təbiətin Masallı.

AZƏRBAYCANLIYAM MƏN

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən, Azərbaycanlıyam!”

Heydər Əliyev

Yaşadın bu həyatda sən böyük arzularla,
Xalqını önə çəkdin daim nurlu yollarla.
Əzmkarlıq göstərdin, dönmədin öz yolundan,
Məhək daşı yaratdın atdığıın imzalarla.

Diqqətində saxladın baş verən hər bir şeyi,
Taleyindən bir dəfə eləmədin gileyi.
Çəkilən zəhmətlərə hər an hörmət bəslədin,
Çalışdın ki, itməsin heç bir kəsin əməyi.

İlham bəxş etdin bizə xoşbəxt yaşamaq üçün,
Hamımız can qoymalı sənə oxşamaq üçün.
Vətəndaş olmaq şərəf, bizlər çalışmalıyıq,
Bu yükü şərəf ilə hər an daşımaq üçün.

Hər imzan bir möhürdür tarixin sinəsində,
Yeni Azərbaycanın şanlı salnaməsində.
Səndən mərdlik öyrəndik, səndən biz dərs götürdük,
Fəxr edirik yaşadığ Heydər zəmanəsində.

Sən bir memar sayıldın yeni Azərbaycanla,
Qurduğun bu dövlətin ünü yetdi hər yana.
Şükür olsun ki, bəxş etdi Tanrı səni bu xalqa,
Eşq olsun əməlinə, şükürlər Yaradana!.

Hara baxsan park indi, hara baxsan xiyaban,
Diqqəti cəlb eləyir, söyləyir: “seyr et, dayan!”.
Yorulmadın heç zaman, dayanmadan çalışdın,
Bu gün Azərbaycanla həşəd aparır cahan.

İlahi qiymət verər əməllərə hər zaman,
Silinməz bir izin var qəlblərdə möhür olan.
Yeni Azərbaycanla qoşa çəkilir adın,
Xoş xatirən qəlblərdə yaşayacaqdır hər an.

Bəxş etdin yüksəlişlər sən Azərbaycanına,
Xalq uğrunda vermədin rahatlıq öz canına.
Xariqələr yaratdın, sən göylərə ucaltdın,
Müasirlik gətirdin qədim Odlar Yurduna.

Yeni Azərbaycanda Ülvi Hisslər yarandı,
Könül sanki and içib ürəkdən Vətən andı.
Azərbaycanlıyam Mən, söyləyərək fəxr etdin,
Ürəklərdə Vətənə məhəbbət alovlandı.

Mir Cəlalın Hikməti

Çox dərinidir Mir Cəlalın hekayəti,
Oxuduqca başlayırsan sirlə dolu fəlsəfi bir səyahəti.

Əsas tutub meyar kimi ədaləti,
Comərdliyi, dəyanəti,
Əsərlərdə yer tapıbdır el adəti,
Dostun dostu sədaqəti,
İnsanların ləyaqəti.

Oxuduqca düşünürsən,
Əsərlərin dəyərinin yoxdur həddi.
Asanlıqla yarıb keçir hər sərhəddi.

Hər zamanda öz sözünü deyən olub,
Tarixlərdə öz izini qoyan olub.

Yumor ilə tənqid edib çatışmayan cəhətləri,
Arzusuydu yox eləmək sözlə əməl arasında sərhədləri.

Yazdıqları yadigardır,
Nə yaxşı ki, onlar vardır.
Mən hər zaman üz tuturam,
Ülvi Hisslərimlə sənə.
Toxum səpib neçə-neçə,
O əsərlərin sinəmə.

ANA-MÜƏLLİMƏ
(*Əsmayə Şirin qızı Fərəcovanın
əziz xatirəsinə ithaf olunur*)

"İnsan gərək bütün ömrü boyu maariflənsin"

Əsmayə Fərəcova,

"Qabaqcıl Maarif Xadimi",

"Vətən" media mükafatı laureatı.

Dünyaya göz açdın bir yaz günündə,
Ana təbiətin pərvaz günündə
Vardır dəsti-xəttin öz sənətində,
Mənalı, hikmətli söz sənətində.

Ana və müəllim çox doğma bizə,
Sevgi aşılayan vətənimizə.
Biri həyat verər, birisi qələm,
Çiçəklənsin deyə bizim bu aləm.

Elin nəfəsindən süzülüb gələn,
Tarixin sapına düzülüb gələn.
Sən otuz üç səsin harayına bax,
Elm bu səslərdən başlayar ancaq.

Müəllim adının hikməti böyük,
Bu ada kəm baxan vətənə dönük.
Müəllim sevənin gözləri nurlu,
Səmimi, vüqarlı, qəlbi qürurlu.

Ana məhəbbəti sonsuz bir dəniz,
Ata məhəbbəti coşqun sel kimi.
Balası anaya hamıdan əziz,
Anasız övladlar sanki kimsəsiz.

Özündən çox sevər o övladları,
Yağar saçlarına illərin qarı.
Baladır ananın dövləti, varı,
Baladır ananın dağlar vüqarı.

"Cənnət anaların ayağı altda",
Peyğəmbər buyurmuş, saxlayaq yadda.
Hər zaman eynidir vətən və ana,
Nə qədər insanlıq vardır həyatda.

Qələm qüdrətlidir sahibi ilə,
Sən ülvi hissləri duy qəlbin ilə.
Çox insan dünyaya gələr və gedər,
Şəxsiyyət yaşayar ancaq min illər.

* * *

Dağa duman, çən düşər,
Saçlarına dən düşər.
Kədərini gizlədər,
Sevincini bölüşər.

Kirpiylə od alar,
Zaman keçər qocalar.
Hər bir anda analar,
Övladından güc alar.

Sabahını düşünər,
Dalıb düşüncələrə.
Övladıyla öyünər,
Gündə bəlkə min kərə.

Arzuyla dolu ürək,
Qəlbi saf, özü kövrək.
Anaları qoruyaq,
Ülvi hisslərlə gərək

Millətinə sədaqətlə

Akademik Abel Məhərrəmov

Güclü dövlət, yüksək rifah,
Səninlədir nurlu sabah.
Neçə-neçə ümitsizlər,
Gətiriblər sənə pənah.

Hər sahədə ləyaqətlə,
Sən doğrultdun etimadı.
Millətinə sədaqətlə.
Uca tutdun təmiz adı.

Durdun elmin zirvəsində,
Düşüncələr çox dərinədə.
Təhsil, elm kamilisən,
Ülvi hisslər aləmində.

Xeyirxahlıq əks olunub,
Gördüyün hər əməlində.
Çünki bunlar həkk olunub,
Soydan gələn təməlində.

Əhsən olsun min bir kərə,
Ünün yetsin hər bir yerə.
Sən zirvəli dağlar kimi,
Ucal daha yüksəklərə!

Habil çalanda

Xalq artisti Habil Əliyevin şərəfinə

Durmadan bir an,
İnləyir kaman.
Dayanır zaman,
Habil çalanda.

İfa səslənir,
Alqışlar gəlir.
Ruhlar dincəlir,
Habil çalanda.

Olacaq mı bəs,
Bu möcüzə səs?
Düşünür hər kəs,
Habil çalanda.

İncə tellərlə,
Ülvi hisslərlə,
Çırpınır qəlblər,
Habil çalanda.

Rahatlaşırsan,
Həm saflaşırsan.
Zirvə aşırısan,
Habil çalanda.

Var ol, Sənətkar!.
Gizli, ya aşkar,
Gözlər yaşarar,
Habil çalanda.

Eşq olsun ona

(*Millət vəkili, alim, ziyalı Cavanşir Feyziyevə*)


*"Allah sizin kimi ziyalıları yaratmasaydı,
mədəniyyətimizin və tariximizin sirlərini
açıqların yolunu tikanlar basardı".*

**Bəxtiyar Vahabzadə,
xalq şairi, akademik.**

Sıfırdan başladın alın təriylə,
Durmadan çalışdın sən zəhmətilə.
Sənin timsalında eşq olsun ona,
Kim ki, çörək yemir xəcalətilə.

Hər işdə çətin var əsas deyil bu,
Qürurun ölçüdə dağlar qüruru.
Daim ucalacaq, uca olacaq,
Zəhmətlə çalışan, sevən yurdunu.





BAYRAMLARIMIZ

NOVRUZ BAYRAMI

Baharın eşqiylə çiçəklər açar,
Gün doğar, nur çilər, ətrafa saçar.
Pis arzu, bəd niyyət bizdən yan qaçar,
Novruz bayramında, yaz günlərində.

Baharın nəfəsi torpaq oyadar,
Yazın da ilk rəmzi səməni olar.
Qəlblərə bahardan min sevinc qonar,
Novruz bayramında, yaz günlərində.

Yazın xoş avazı Novruz bayramı,
Hamı qalar razı Novruz bayramı.
Bu mənim elimin əziz bayramı,
Oğuz bayramıdır, Novruz bayramı.

Şəkərbura, qoğal, paxlava bişər,
Atılan papağa bundan pay düşər.
Kosa, keçəl gələr, plov dəmlənər,
Novruz bayramında, yaz günlərində.

Bayram tonqalından mütləq atdanın,
Dərd-qəmi yandırın, siz rahatlanın.
Şamları xonçaya düzün, yandırın,
Novruz bayramında, yaz günlərində.

Odlar Yurdu daim od timsalında
Ülvü Hisslər ilə xonça yanında.
Yumurta boyanar məhz bu bayramda
Var sevinc rüzgarı Azərbaycanda,
Novruz bayramında, yaz günlərində.

Zurnalar çalınar, qaval vurular,
Pəhləvanlar gələr, qurşaq tutular.
Bülbüllər çəməndə hey cəh-cəh vurar,
Novruz bayramında, yaz günlərində.

İYUNUN BİRİ

Hər il iyunun biri,
Sevindirir bizləri
Qəlbə fərəh bəxş edər,
Hədiyyə sevincləri.

Bir iyun bu cahanda,
Uşaqların bayramı.
Bu günü qeyd eyləyir,
Bütün hər yanda, hamı.

Bu gün bizim günümüz,
Qoy solmasın gülümüz.
Şənlik içində keçsin,
Bizim hər bir günümüz.

Ülvi hissləri duyaq,
Şən nəğmələr oxuyaq.
Vətənin keşiyində
Daim duraq biz oyaq.

RAMAZAN BAYRAMI

Ramazan bayramında,
Saf arzular dil açar.
Canda ruh təzələnər,
Qönçələr də gül açar.

Allaha yaxın aydır,
O, ayların içində.
Ramazanın mənası,
Bilin, yatır dərinədə.

Müsəlman aləminin
Bayramıdır Ramazan
On bir ayın sultanı,
Sultanıdır Ramazan.

Oruc tut Ramazanda,
Salavat ver «Azan»da.
Haqqın yoluna gələr,
Bu ay yolun azan da.

Ramazan müqəddəsdir,
Hər bir aydan əzizdir.
Ləpəsi sahil döyən,
Mavi gözlü dənizdir.

Əziz aydır Ramazan,
Təmiz aydır Ramazan,
Möminlərə savaba,
Dəniz aydır Ramazan.

Bəndə tək Allaha əziz,
Bütün aylar ol təmiz.
Nurutək göydə ayın,
Timsalında bu ayın.

Hicrətin ikinci ilindən,
Bizə gəlibdir Ramazan.
Bu ay, bəndənin dilindən,
Edilməz heç vaxt ah-aman.

Namaz qılıb, oruc tutmaq,
Pis əməlləri unutmaq,
Hər bəndəyə bir şərəfdir,
Ramazanı uca tutmaq.

Oruc tutmaq ibadətin bir növüdür,
Bu ay nazil olan Quran, Rəbbimizin haqq sözüdür,
Ürəkdən ülvə hisslərlə, xoş arzular dilə bu ay,
Haqqı batildən seçməyə bu ay ayların gözüdür.

HƏMRƏYLİK HİMNİ

Otuz bir dekabr həmrəylik günü,
İl də yeniləşir həmin bu günü.
İkiqat qeyd edir daim bu günü,
Odlar yurdumuzun igid övladı.

Azərbaycan oğlu həmrəydir hər an,
Bu adət sınıb hey zaman-zaman.
Vətəni unutmaz heç zaman bir an,
Odlar yurdumuzun igid övladı.

Həmrəyik dünyada olsaq da harda,
Qoymarıq vətəni heç zaman darda.
«Cəngi»yə oynayır qara zurnada,
Odlar yurdumuzun igid övladı.

Odlar yurdumuzun igid övladı,
Daim yüksəklərdən çəkilir adın!
Odlar yurdumuzun igid övladı
Söyləyər: "Vətəndir qolum, qanadım,
Hər zaman, hər yerdə mən səni andım!
Vətəndir! Vətəndir! Vətəndir andım!"

Daima hər yerdə həmrəy olaq biz,
Hər zaman da həmrəy olsun sözümüz.
Biz bir türk milləti, türkük özümüz,
İtməsin heç zaman bizim izimiz
Həm özü igid, həm də igid övladı
Odlar Yurdumuzun igid övladın.

KOMPÜTER MARŞI

*«Bəşər tarixində olub beş formasiya,
İnkişafda mühüm rol, alıb informasiya»*

Ələfsər Bəxtiyar

İnformasiya cəmiyyəti,
Hər an çəkir diqqəti.
Bu bir birlik rəmzidir,
Dünyəvi birlik qəti,
Bir birlik əlaməti.

Bu elmin mənası dərindən dərin,
Sirrini açana olsun afərin.
Kodlar dünyasıdır, bəşər şifridir,
Açılır qapısı bir-bir sirlərin.

Bir zaman olacaq sonsuz baytlar,
Təqdim etmə məqsədli var slaydlar.
Günbə-gün artırlar gözəl saytlar,
Gözəl gələcəyə körpü atıblar,
Hər an yeniləşən kompüterlə.

Dünyaya bağlanmağa,
Həm də maraqlanmağa.
Bizə verən fürsəti,
Kompüter sənəti.
Uzaqdasan kimisə,
Könlün görmək istəsə,
Səninlə ünsiyyətə,
De, girsin internetə.

Elektron fəzası, elektron dünyası,
Elektron mayası, elektron anası
Kompüter bəşərin ən son nailiyyəti,
Günbə-gün genişlənir, informasiya cəmiyyəti.

BİLİK GÜNÜ

Fərqi yox seçməyin hansı sənəti,
Elm və təhsildir ömrün zinəti.
Elmlə yüksələr şöhrətin, adın,
Elmlə hey göstər sən şücaəti.

Dünya sirlərindən çalış anla sən,
Yaşama heç zaman, çalış, anla sən.
Zəhmət çək sən elmi dərinədən öyrən,
Seçil zamanında adla- sanla sən.

Bu «Bilik Günü»nüz olsun mübarək!
Arzu baxçanızda açsın gül-çiçək.
Ülvi Hisslər ilə elmi öyrənək,
Bizə bağlıdır o nurlu gələcək.

İLK ZƏNG

(«Son zəng»ə nəzirə)

Çalınır ilk zəng, sevinir hamı,
Qəlblərə ilk zəng, salar ilhamı.
Birinci sinifə daxil olanlar,
Sevinclə xatırlar daim bu anı.

Bu zəngdən cücərər qəlbdə arzular,
Bu, yeni həyata başlanğıc olar.
Valideyn sevinci hədsizdir burda,
Sevincdən çoxunun gözləri dolar.

İllərin ilk zəngi, zəngidir ilk zəng,
Məktəbdə ilk arzu, budur ilk istək.
Ülvi Hisslər ilə qəlbə salar iz,
Gələcək günlərə səsləyən ilk zəng.

SON ZƏNG

*(Əməkdar artist Gülyanaq Məmmədova tərəfindən
ifa olunmuşdur)*

Çalınır son zəng, kövrəlir hamı,
On bir il bir günə necə sığışdı?
Məktəb illərinin çatdı son anı,
Bu səs harayına hamı yığışdı.

Bu gün biz şagirdik, sabah tələbə,
Əlvida deyirik doğma məktəbə.
Bir yandan qəmliyə, bir yandan şadıq,
Çatmağa az qalıb əsas mətləbə.

Gələcək arzular səsləyir bizi,
Göylərə ucaldır şən səsimizi.
İnşallah, tələbə adı qazanıb,
Yığışıb, bölərək sevincimizi.

Kiminin ilk zəngi yeni həyata,
Kimi arzulara tələsir çata.
Kiminə çalınar son zəng kimi bu,
Kiminin könlünə salar min duyğu.

İllərin intizar zəngidir son zəng,
Məktəbdə son arzu, budur son istək.
Ülvi hisslər ilə yada düşəcək,
Şirin xatirəyə, dönən bu son zəng.



EŞQ İLƏ DÖYÜNSÜN BİZİM QƏLBİMİZ

EŞQ İLƏ DÖYÜNSÜN BİZİM QƏLBİMİZ

İlk dəfə dəyəndə əlin əlimə,
Özümü itirdim həyəcandan mən.
Adını yazmışam mən bu qəlbimə,
Elə o zamandan, həmin andan mən.

Duyuram sevgini mən sözlərində,
Sevgini duyuram o gözlərində.
Bizi yandırmasın eşqin alovu,
Həsrəti qovuraq eşq közlərində.

İnandım sənə mən, inan hər zaman,
Səninlə çox xoşdur keçən hər bir an.
Sənə bağlanmışam öz doğmam kimi,
İnan mənə, sənsiz dayanar zaman.

Sevgimi hər zaman əziz tutmuşam,
Nuruna pərvanən inan olmuşam.
Ülvi Hisslər ilə səni sevmişəm,
Bu qəlbə tək cə mən səni yazmışam.

Məhəbbət bənzəyər yanan bir şama,
Nur verər daim o zülmət axşama.
Sevgisiz bir həyat inan insana,
Sanki cansıxıcı, bir zülmətxana.

Eşq ilə yaşayaq gəl bu həyatı,
Eşq ilə bəzəyək biz kainatı.
Eşq ilə döyünsün bizim qəlbimiz,
Eşq ilə döyünsün bu ürəyimiz.

Sevdamızın sarı simi

Sevdamızın sarı simi,
Sızıldadar bu qəlbimi.
Yada salıb ötənləri,
Uzaq eylər sevincimi.

Ürəyimin bir küncündə,
Mürgüləyər xatirələr.
Sənsiz keçən hər günümdə,
Yada düşər daha nələr...

Fikrə xəyal çəkər pərdə,
Getdin məni salıb dərdə.
O gün, bu gün saf məhəbbət,
Axtarıram könüllərdə.

Bülbül qonmaz hər budağa,
Cəzb etməsə sevgi onu.
Dərdlər döndü buzlu dağa,
Gəl açılsın buzun donu.

Ülvi hisslər uca tutar,
Hər zaman saf məhəbbəti.
Əsir qalıb, sən gəl qurtar,
Əzablardan səadəti.

Hər an belə ömür sürək

Sənin həyatın mənə bağlı,
Mənim həyatım sənə bağlı.
Hər an belə ömür sürək,
Çünki həyat çox sınaqlı.

Biz büdrəməyək bu yolda,
Gəl çaşmayaq hər sualda.
Bacaraq güzəşt etməyi,
Sənin ilə bütün halda.

Səni axtarır gözüüm

İtmisən ilim-ilim,
Bu qədər olmaz zülüm.
Səhər-axşam, sevgilim,
Səni axtarır gözüüm.

Söylə, hardasan, harda?,
Tək qaldım dörd divarda.
Boylanaraq yollarda,
Səni axtarır gözüüm.

Gəl ki, bitsin bu həsrət,
Tapsın bizi səadət.
Gəl ey yar, bil ki, dəhşət,
Səni axtarır gözüüm.

Ülvi hisslərlə ürək,
Hər tərəfi gəzərək.
Qəlbdə min arzu, istək,
Səni axtarır gözüüm.

AXI, NİYƏ YOX DEYİRSƏN?

Gözəl, səni düşündükcə,
Asta-asta, incə-incə.
Məhv oluram mən hər gecə,
Axı, niyə yox deyirsən?

Bu nə sirdir, baş açmadım,
Hey düşündüm, tapammadım.
Alovlar içində yandım,
Axı, niyə yox deyirsən?

Xəyalın rahat buraxmır,
Həsrətin dözümə baxmır.
Ürəyim sözümə baxmır,
Axı, niyə yox deyirsən?

Sənsiz hər gün kədər oldu,
Birdən-birə nələr oldu?
Yandı bu qəlb külə döndü,
Axı, niyə yox deyirsən?

Toz kimi göyə sovruldum,
Ülvi Hisslərlə qovruldu.
Soruşmaqdan mən yoruldum,
Axı, niyə yox deyirsən?

Yalvarıram dön geriye

Almısan başımdan mənim ağlımı,
Sənə bağlı sandım bu həyatımı,
İndi eşitdikdə sənin adını,
Ürəyim sızlayır, dözə bilmirəm.

Sən ayın nurusan zülmət səmada,
Mən sənə verərəm canımı fəda.
O sənli günlərim düşəndə yada,
Ürəyim sızlayır, dözə bilmirəm.

Sevgisiz yaşamaq boş bir həvəsdır,
Sevgi can, sevgi ruh, sevgi nəfəsdır.
Sən yoxsan, bu dünya mənə qəfəsdır,
Ürəyim sızlayır, dözə bilmirəm.

Xatirələr titrədərək,
Bu qəlbimi edib kövrək.
Necə dözsün sənsiz ürək,
Yalvarıram, dön geriye.

Xəyallarına gəlinə,
Odlanıram mən hər gecə.
Sənə bağlı hər düşüncə,
Yalvarıram, dön geriye.

Sabaha yox güman sənsiz,
Dərdim, qəmim ümman sənsiz.
Darıxmışam yaman sənsiz,
Yalvarıram, dön geriye.

Sevdiyim kimi mən səni,
Sevməmişəm bir kimsəni.
Söylə, küsdürüb kim səni?,
Yalvarıram, dön geriye.

Dağ çəkmə cavan sinəmə,
Ülvi hisslər bağlı sənə.
Sənsizliyi qıyma mənə,
Yalvarıram, dön geriye.

SƏNSƏN

Səadəti arayıb,
Gözlərində taparam.
Mənə sarı uzanan,
Qollarında yataram.

Bir göz qırpımında mən,
Harayına çataram.
Sənə qovuşduqda mən,
Kədərimi ataram.

Səni görməyən zaman,
Qəm-qüссə mənə hər an.
Ömrümə yağar leysan,
Sələ-suya bataram.

Gəl gülüm, gəl çiçəyim,
Sənsən bir tək istəyim.
Sən canımsan, gözümsən,
Sənsən vuran ürəyim.

Könlümün həmdəmi sən,
Sevgimin təməli sən.
Sənsiz həyat yox mənə,
Bunu sən bilməlisən.

Ülvi Hisslərlə mənim,
Fəth etmisən qəlbimi.
Hey sevirəm deyəcəm,
Kəssələr də dilimi.

DE, SƏNİ UNUDA BİLƏRƏMMİ MƏN?

Qürurum vüqarlı, vicdanım təmiz,
Sənə olan sevgim, sahilsiz dəniz.
Baxışın hər dəfə qəlbə salıb iz,
De, səni unuda bilərəmmi mən?

Bu sevgi yaşamaq həvəsim mənim,
Ruhuma bir qida, nəfəsim mənim.
Səndən özgə yoxdur bir kəsim mənim,
De, səni unuda bilərəmmi mən?

Nə zaman tükənər o nazın sənin?
Eşqiylə qəlbimi oyan Nazənin.
Məni gözü yaşlı qoyan nazənin,
De, səni unuda bilərəmmi mən?

Sanki bir bülbüləm, bağlıyam gülə,
Çəkdiyim əzablar, gəlməyir dilə.
Axı, sən nə xəyal edirsən elə?
De, səni unuda bilərəmmi mən?

Ülvi Hisslər ilə sevdim mən səni,
Sevmədim həyatda səntək kimsəni.
Qəlbimə tək həmdəm bilmişəm səni,
De, səni unuda bilərəmmi mən?

VƏFALI YAR

Bu həyatda sənə oxşar,
İnanmıram ikinci var.
Sənsiz mənə bu dünya dar,
Gəl, həsrətdən məni qurtar,
Sən ey gözəl, vəfalı yar.

Sən eşit mənim sözümü,
Qəmli görməyim üzünü.
Xoşbəxt sayaram özümü,
Qoymasın yolda gözümü,
Sən ey gözəl, vəfalı yar.

Eşqimi yandıran közüm,
Sənsizliyə necə dözüüm?
Sənsən mənim görən gözüm,
Sənsən mənim şirin sözüm,
Sən ey gözəl, vəfalı yar.

Sandım səni səadətim,
Sənsiz yaşamaq çox çətin.
Qovuşmaq sənə niyyətim,
Sən ey mənim ülviyyətim.
Sən ey gözəl, vəfalı yar.

Sənsən incim kainatda,
Qoyma məni yanar odda.
Tənhayam sanki həyatda,
Unutma sən, saxla yadda,
Sən ey gözəl, vəfalı yar.

Mənimsən, darıxma, mənim,
Qismətimdən, çıxma mənim.
Ürəyimi sıxma mənim,
Gəl, evimi yıxma mənim,
Sən ey gözəl, vəfalı yar.

Bir yerdə tutmaram qərar,
Sənsiz məni, hər an yorar.
Ülvi Hisslər səni arar,
Sən varsansa, həyat da var
Sən ey gözəl, vəfalı yar.

ALLAH SAYASINI SALSIN

Sevgi olsun hər könüldə,
Şirin sözlər desin dil də.
Toydur bu gün bizim eldə,
Allah sayasını salsın.

Duman çəkilsin dağlardan,
Güllər boylansın bağlardan.
Sevinc axsın yanaqlardan,
Allah sayasını salsın.

Qədrin bilsinlər bir-birin,
Xoşbəxt olsun bəylə gəlin.
Toy xoş adətidir elin,
Allah sayasını salsın.

Bülbüllər güllərə qonsun,
Sevgi ilə cəh-cəh vursun.
Olmyanlar üçün olsun,
Allah sayasını salsın.

Həyatdan hey zövq alsınlar,
Bir yastığa baş qoysunlar.
Oğullu, qızlı olsunlar,
Allah sayasını salsın.

Şənlik etsin bütün cahan,
Qoy xoş keçsin bizim zaman.
Ülvi Hisslər deyər hər an,
Allah sayasını salsın.

SEVƏN KƏSİN ETİBARI

Sevən kəsin etibarı,
İnandırılmalıdır yarı.
Dəf etməli intizarı,
Çəkməlidir yara sarı.

Məhəbbətin rəngi olmaz,
Bil, vahid ahəngi olmaz.
Bütün sevgilər əzizdir,
Kiçiyi, nəhəngi olmaz.

Bir-birinə qovuşsun,
Bu cahanda sevənlər.
Qəlbiniz birgə vursun,
Sevilənlər, sevənlər.

Sevgi həyatın nəbzi,
Silinməz qəlbdən izi.
Ülvi hisslərlə hər an,
Qoruyun sevginizi.

ATA EVİ

Ata evi əziz sənə,
Yersiz olmaz desəm yenə.
Xoş xatirə sorağında,
Bu ev dərya, dəniz sənə.

Xatirələr varaqlansa,
Xoş günlər də boylanacaq,
Ömrün şirin anları da.
Xatirədən öncə ancaq,
Yaz tarixə bu gün burda olanı da.
Sən özün sevindir Allah!
Verəni də, alanı da.

Səsin titrək, qəlbin əsir həyacandan,
Bu gün üstün inan sənə,
Keçirilən hər bir andan.
Qonaqlar da gəlib bu gün,
Bu məclisə təbrik üçün.
Toy günündür bu gün sənin,
Toy günündür bu gün, gəlin.

Allah xoşbəxt eyləsin, get,
Bir evi də, sən xoşbəxt et.
Bu gün burda yığılışıb,
Şəninzə söz deyirlər.
Toydan sonra danışılıb,
Sizi, qonaq gözləyəirlər!

AY SEVGİLİM....

Dağları aşdım gəldim,
Xeyli dolaşdım, gəldim.
Üzdü məni intizar,
Həsrətdən qaçdım gəldim.

Saçların qulac-qulac,
Sevgindir eşqimə tac.
Heç nəyə yox ehtiyac,
Qəlbim tək sənə möhtac.

Sən sev məni, sevindir,
Sevən qəlbim sənindir.
Sevən könlümə məlhəm,
Sənin şirin dilindir.

Məcnunun oldum sənin,
Sən də Leylim ol mənim.
Yaşamaq həvəsimdən,
Sən, ay sevgilim mənim.

ÜLVİ HİSSLƏRLƏ

Təbəssümün bəs edər,
Bu dünyanı sevməyə.
Bir baxışın məst edər,
Fərəh verər ürəyə.

Gəl biz xoşbəxt yaşayaq,
Səninlə bu dünyada.
Xoşbəxt adı daşıyaq,
Vurulsunlar bu ada.

Sevgin mənə müqəddəs,
Sevgin mənə əzizdir.
Yaşamaq üçün həvəs
Yaradan bir dənizdir.

Ülvi Hisslərlə bağlan,
Sevgiyə, məhəbbətə.
Eşqim ilə alovlan,
Qovuşaq səadətə.

YAZ HAVASI

Bahar gələr, sevinər qəlb yenə də,
Güllər açar, bülbul ötər çəməndə.
İlhamlanır, coşar mənim qəlbim də,
Yaz havası, gül nəfəsi dəyəndə.

Yaşıl çəmən, aydın səma, sərin meh,
Duman-çəndən bənövşələr alar şəh.
Aşıqlər baxdıqca olarlar valeh,
Yaz havası, gül nəfəsi dəyəndə.

Məhəbbət nəğməsi olar dillərdə,
Ülvi hisslər də coşar könüllərdə.
Çəməndə bülbul çağırar güllər də,
Yaz havası, gül nəfəsi dəyəndə.

AY QIZIM!

*Dostum Fəxrəddinin qızı
Gülhəyat xanımın şərəfinə*

Arzularım sərhədsizdir,
Sevincimin yoxdur həddi,
Bu toy günün mübarəkdir,
Xoşbəxt ol səni, ay qızım!

Fərəhi sənsən könlümün,
Bəzəyisən sən ömrümün.
Qoy xoş keçsin hər bir günün,
Xoşbəxt ol səni, ay qızım!

Tanrım, xoşbəxt et qızımı,
Güldür hər zaman üzünü.
Deyirəm ürək sözümü,
Xoşbəxt ol səni, ay qızım!

Ülvi Hisslərizlə hər an,
Dövr eləsin bizim zaman.
Sən etmə heç vaxt ah-aman,
Xoşbəxt ol səni, ay qızım!

İSİTDİ QƏLBLƏRİ BU YAZ

Baxçamıza bahar gəldi,
Güllər açdı, könül güldü.
Məhəbbətlə qəblər dindi,
İsitdi qəbləri bu yaz.

Dağlarda bitər bənövşə,
Bənövşəyə şəhlər düşər.
Getməyə yarla görüşə
İsitdi qəbləri bu yaz.

Lalə közəribdir yenə,
Bülbül söz alıbdır yenə.
Həsrət sozalıbdır yenə,
İsitdi qəbləri bu yaz.

SİMURQ MƏHƏBBƏTİ

(*Mənzum hekayət*)

Payızda küləyə söylə dərini,
Ağacdan yarpağı qopardığı tək
Qopara qəlbimdən bu intizarı,
Qopara həsrətdən sevdiiim yarı.
Bir payız necə ki, qəlbimdə bir gül,
Bəsləyib, adını eşq qoymuşam mən.
Sonra yavaş-yavaş soldu həm gül,
Elə o güllə də, bil, solmuşam mən.
O gülün kökü var hələ qəlbimdə,
Bəsləsəm bəlkə də bitər yenə də.
Ülvi hisslər ilə sevmişəm səni,
Sən də gəl gözəlim, incitmə məni.
Ümidim böyükdür bil ki, mənim də,
Qoyma ki, kökü də itsin qəlbimdə.

Mən of dedim...

Mən of dedim, ah çəkdim,
Nə qədər əzab çəkdim.
Eşqin yandırdı məni,
Hər an iztirab çəkdim.

Yandı, kül oldu könül,
Oldu lal danışan dil.
Əsrə bərabər inan,
Sənsiz keçən hər ay, il.

Gəl, gəl şeyda bülbülüm,
Gəl, gəl ətirli gülüm.
Bu qədər əzab bəsdir,
Gəl biz qovuşaq, gülüm.

TİTRƏYƏCƏK O QƏLBİN

Bir gün tənha qaldıqda,
Xəyallara daldıqda.
Yada məni saldıqda,
Titrəyəcək o qəlbin.

Şəklim keçsə əlinə,
Adım gəlsə dilinə.
Düşmən olub hər günə,
Titrəyəcək o qəlbin.

Gözün yolda qalacaq,
Əllərin çatmayacaq.
Məni çox axtaracaq,
Titrəyəcək o qəlbin.

Yanında olmağımı,
İstəyəcək o qəlbin.
Bir gün mütləqdir sənin,
Titrəyəcək o qəlbin.

Dönməyəcəm bir daha,
Ümid etmə sabaha.
Yalvararaq Allaha,
Titrəyəcək o qəlbin.

Ülvi Hisslər qəlbinə,
Qığılımlar salacaq.
Xatirəm yandıracaq,
Titrəyəcək o qəlbin.

O SƏNLİ GÜNLƏRƏ NECƏ QAYIDIM?!

*Unudulmaz bəstəkar Hikmət Mirməmmədlinin
əziz xatirəsinə ithaf olunur.
(Həyat yoldaşının adından)*

Gecələr yuxuma gəlirsən mənim,
Sən mənim ey, əziz könül həmdəmənim.
Sən yoxsan yanımda, çoxalıb qəmim,
O sənli günlərə necə qayıdım?!

Əzablar içinə atmısan məni,
Xatirən yandırır, hər an qəlbimi.
Sənsizlik edəcək inanki, dəli,
O sənli günlərə necə qayıdım?!

Ovutmur həyatda heç nə könlümü,
Mən necə qaytarım ötən günümü.
Ülvi hisslər ilə hey sevən məni,
O sənli günlərə necə qayıdım?!

Ay gülüm...

Qürurum dağdırsa,
Dağ başındasan.
Sanki doğulandan,
yaddaşındasan.
Sən baharındasan,
Sən qışındasan
Sevgimin nəfəsi sənsən ay gülüm.

Məndən incisən əgər

Qəlb olar para-para,
Könül gələr zinhara.
Mən gedərəm bəs hara,
Məndən incisən əgər?!

Gündüz dönər gecəyə,
Səs bənzər qəmli neyə.
Nə deyərəm ürəyə,
Məndən incisən əgər?!

Ülvi hisslər inciyər,
Söylə, kim bir də mənə,
Səni sevirəm deyər,
Məndən incisən əgər?!

Qəlb olar para-para,
Məndən incisən əgər.
Mən gedərəm bəs hara,
Məndən incisən əgər?!

Mən sənsiz yaşaya bilmirəm daha

Ətrin gül ətridir, ləblərin qönçə,
Saçların zil qara, belin də incə.
Röyama girirsən mənim hər gecə,
Mən sənsiz yaşaya bilmirəm daha.

İntizar əlindən qaça bilmirəm,
Görən bu nə sirdir aç bilmirəm.
Vuruldu gözəmi, saç bilmirəm,
Mən sənsiz yaşaya bilmirəm daha.

Həsrətin qəlbimi edibdir viran,
Camalın gözümdən getmir bircə an.
Ülvi hisslər ilə deyirəm inan,
Mən sənsiz yaşaya bilmirəm daha.

Gözəlliyi sevə-sevə


Bürünmüşən al qumaşa,
Gözəlliksən başdan-başa.
Sənə edirəm tamaşa,
Gözəlliyi sevə-sevə.

Qaşlar hilal, gözlər ulduz,
Hər sözünə səpilib duz.
Mən qəlbimə basıram köz,
Gözəlliyi sevə-sevə.

Belin incə, qamətin şux,
Can bir yana, titrəyər ruh.
Könül sənə olur valeh,
Gözəlliyi sevə-sevə.

Hey nəğmə söyləyər dilim,
Təsirindən gözəlliyin.
Səni hər an seyr eyləyim,
Gözəlliyi sevə-sevə.

Ülvi hisslər və gözəllik,
Gül-çiçəkli bir çəmənlik.
Daim ürək edir şənlik,
Gözəlliyi sevə-sevə.



GƏLƏCƏYİMİZ OLAN UŞAQLARA

Uşaqlar var

Uşaqlar var gedib evə,
Həvəs ilə sevə-sevə.
Çıxartmadan səslərini,
Oxuyurlar dərslərini.

Savad almaq eşqi ilə
Ülvi hisslər qəlbə dolsun.
Savadlanmaq eşqi ilə
Öyrənənə əhsən olsun.

Xoş keçsin hər anımız

Qonşumuz Qədirin,
Xasiyyəti çox şirin.
Kiçik qardaşım kimi,
İstəyirəm xətin.

Bizim qonşu Adilin,
Bilmək olmur ki, dilin.
Deyir dondurma yeyim,
Mən hər fəslində ilin.

Qonşu qızı Nigarın,
Dişləri rəngi qarın.
Ağ dişlər arzusudur,
Axı, çox insanların.

O, qonşumuz Səftərin,
Alanmazsan dəftərin.
Özü balaca amma
“Siyasət”i çox dərin.

Fəridə gözəl qızıdır,
Gözü sanki ulduzdur.
Üstü, başı hər zaman,
Səliqəli, təmizdir.

Fərid onun qardaşı,
Məktəbə düşür yaşı.
O, dostluğu çox sevir,
Xoşlamayır savaşı.

Zəhra balaca xanım,
Canın alır adamın.
İndidən cəzb eləyir,
Diqqətini hər yanın.

Məhəmməd şirin bala,
Dadı bənzəyər bala.
Saçı sarı, üzü ağ,
Hündür boy, gözü ala.

Xoş keçsin hər anınız,
Pak olsun amalınız.
Ülvi hisslərlə sizlər,
Daim ucalasınız.

Ən çox zəfər sorağı

Hər kim etsə idmanı,
Sağlam saxlayar canı.
Tanıdıbdır çox yerdə,
İdman Azərbaycanı.

Güləş, Voleybol, Cüdo,
Ən çox zəfər sorağı.
İlhamla yüksələcək,
Azərbaycan bayrağı.

Şahmat, Boks və Dama,
Bir bəzəkdir idmana.
Kuboklar qazandırır,
Onlar Azərbaycana.

Olimpik oyunlarda,
Kim olarsa birinci.
O idman tarixində,
Olacaq parlaq inci.

Ülvi hisslərlə hər an,
Gəlin biz edək idman.
Qalib gələk hər yerdə,
Fəxr etsin Azərbaycan!

Nənəmin adıdır

Nənəmin adıdır qızımın adı,
Nənəmlə eynidir sanki inadı.
Ay Tanrım, deyərdim bu möcüzəndir,
Birisi qızımdır, biri nənəmdir.

Ürək hiss eləyir öz doğmasını,
Ciyər parasını, göz qarasını.
Biri sabahımdır, biri dünənim,
Düşünüm mən indi ən çox hansını?!

Bu ad çox müqəddəs, bu ad çox əziz,
Mənə bundan yaxın başqa ad hanı?!
Coşqundur xəyalım-dalğalı dəniz,
Bu addır sevdirən mənə cahanı.

AĞCAQANAD...

Gecə qoymaz yatım rahat,
Vızılı ağcaqanad.
Bir yerim yoxdur salamat,
Ay qan içən, ağcaqanad.

Yuxumun şirin yerində,
Gah qolumda, gah belimdə.
Gəlib qonar çalıb qanad,
Vızılı ağcaqanad.

Bilirsən, neçədir saat,
Ay həyasız, ağcaqanad?!
Daha gecdir, sən də get yat,
Ay qan içən, ağcaqanad.

QAR RƏNGİ, DUMAN RƏNGİ

Göydən yerə yağar qar,
Süd kimi ağ rəngi var.
Yağış suyu rəngsizdir,
Sərin mehlər səssizdir.

Külək tozu qaldırır,
Vıyıltılı səsi var.
Göy qurşağı çıxanda,
Düz yeddi rəngə çalar.

Duman havada pərdə,
O da ağdır hər yerdə.
Qışda qar, yazdasa bar,
Olar duman gələndə.

BAYRAMDIR BU GÜN

Bayramdır bu gün,
Gülək, şənlənək.
Nəğmə söyləyək,
Bol-bol əylənək.

Bayramdır bu gün,
Çalaq, oynayaq.
Kədəri heç vaxt,
Yaxın qoymayaq.

Könül açar bu bayram,
Ətir saçar bu bayram.
Gəlin verək əl-ələ,
Yallı gedək sizinlə.

DÜNYA DİLİ - KOMPÜTER

Əvvəl mövcud idi çapar,
Məktub verərdilər, apar.
Daha müxtəlif üsullar,
Çox əvvəl mövcud olmuşlar.
İndi saniyə anında,
Sən söz de, dünya çapında

İkilik, səkkizlik, on, on altılıq,
Say sistemlərinin biri seçilir.
Düyməni basırsan, ekran açılır,
Sırayla mövzular bir-bir seçilir.

Daim gedir irəliyə,
Azərbaycan öz elmiylə.
Kompüter dünya dilidir,
Danışaq onun diliylə.

AZƏRBAYCAN ƏSGƏRİ

Qüvvətlidir qolları,
Qırıb tökər kolları.
Keçər çətin yolları,
Azərbaycan əsgəri.

Xoş söz deyilər şəninə,
Düşməz heç zaman çətinə.
Daim bağlı vətəninə,
Azərbaycan əsgəri.

Qürurunu tutar yüksək,
Zəiflərə edər kömək.
Adın dildən düşməyəcək,
Azərbaycan əsgəri.

Qəlbi açıq, gözü toxdur,
Ona tay, bərabər yoxdur.
İrəli gedər, ancaq irəli!
Azərbaycan əsgəri!

BİZƏ QOŞULSUN HAMI

Biz edəndə idmanı,
Bizə qoşulsun hamı!
İdman sağlam saxlayar,
Hər bir zaman insanı.

Düz tutun özünüzü,
Qaldırın əlinizi.
Bükməyin dizinizi,
Fırladın belinizi.

Gəlin, Ülvi Hisslərlə,
Bizlər verək əl-ələ.
Hər gün gəlin, uşaqlar,
İdman edək, sizlərlə.

AY KÖRPƏLƏR

Siz evlərin sevincisiz,
Fərəhisiz, ay körpələr.
Safdır, təmizdir qəlbiniz,
Ürəyiniz, ay körpələr.

Allah şəkər qatmış sizə,
Ziya vermiş simanıza.
Allah uzun ömür versin,
Ay körpələr, hamınıza.

Ay simalı mələksiniz,
Təravətli çiçəksiniz.
Hərəniz bir dirəksiniz,
Şirin, şəkər, ay körpələr.

Baba, nənə əzizləyər,
Nəvəm ayrı, təkdir deyər.
Ülvi Hisslər ilə sevrər,
Hər kəs sizi, ay körpələr.

İŞIQFORUN RƏNGLƏRİ

İşıqforun rəngləri,
Qırmızı, yaşıl, sarı.
Yanıb, sönər işıqlar,
Tənzimləyər yolları.

Ayaq saxla, sən dayan,
Bilirsənmi, ay oğlan?
İşıqforda hansı rəng,
Söyləyir get, dur, dayan?!

İşıqforun üç rəngi var,
Hərəsinin ahəngi var.
Qırmızı dayan söyləyər,
Sarısa hazırlaş deyər.
Yaşıl rəngsə işıqforun,
İşarəsi, açıq yolun!

SƏN AYRI CÜR MÖCÜZƏSƏN

Fərid Ülvi oğlu Məmmədovun şərəfinə!

Evləri bəzəyən nurlu şöləsən,
Sən varsan, çırağı neynirik, axı?
Maraqlı, gülməli verliş kimisən,
Ayrı cür marağı neylərik, axı?

Bikef görünənin kefin açırsan,
Bircə gülüşünlə işıq saçırsan.
Sevincin içinə sevinc qatırsan,
Xəyala dalmağı neylərik, axı?

Nəvələr içində sən birincisən,
Atanın, ananın ilk sevincisən.
Şirinsən, şəkərsən, şərbət kimisən,
Sən varsan, bal-yağı neylərik, axı?

Arzumuz, hər zaman xoşbəxt ol səni,
Susdur savadınla düşmənlərini.
Üzü ağ, başı dik gəzdir hər zaman,
Atanı, ananı, baba, nənəni,
Bundan artığını neylərik, axı?



ÜLVİ HISSLƏRİN BAYATI VƏ RÜBAILƏRİ

* * *

Əzizinəm, dinmə sən,
Nahaqsansa, dinmə sən.
Amma günah sayılar,
Haqlı olub, dinməsən.

* * *

Əzizinəm, nişanı,
Qalib alar nişanı.
Düz sözdən dürr çıxardar,
Alimin beyin şanı.

* * *

Əzizinəm, su dolmaz,
Xəlbir qaba su dolmaz.
Nə sən namərdə dost ol,
Nə də namərd dost olmaz.

* * *

Əzizinəm, nur saçar,
Günəş çıxar, nur saçar.
Əsl dost o dostdur ki,
Öz dostuna yol açar.

* * *

Əzizim, hər an varam,
Düşünsən, hər an varam.
Bir gün ölsəm qəm yemə,
Sən varsansa, mən varam.

* * *

Əzizim, gilə-gilə,
Üzüm ye gilə-gilə.
Bil ki, xain ev yıxar,
Üzünə gülə-gülə.

* * *

Əzizinəm, nədəndir,
Saçımda ağ nə dəndir?.
Söyləmə mən etmədim,
Hamısı eşqindəndir.

* * *

Əzizinəm, tər sinə,
Tər əl-ayaq, tər sinə.
Anlamaza, ha düz de,
Başa düşər tərsinə.

* * *

Aşiqəm, düşdü gözüm,
Çox baxdım, düşdü gözüm.
Vəfasızdır, vurulma,
Çox baxma, düş, dü gözüm.

* * *

Mən aşiqəm, qədərdi,
Taledi bu, qədərdi.
Qədir, qiymətim mənim,
Ölsəydim, bilinərdi.

* * *

Əzizim, sıxdı məni,
Hər halın sıxdı məni.
Əydi şux qamətimi,
Acı söz yıxdı məni.

* * *

Əzizim, şəkər kimi,
Sözlərim, şəkər kimi.
Mən çaşdım, ağa dedim,
O saydı nökrər kimi.

* * *

Əzizinəm, dağan mən,
Zirvəyəm mən, dağam mən.
Fikrim, xəyalım sənsən,
Bil, nə qədər sağam mən.

* * *

Mən aşiqəm az alar,
Nəmərini az alar.
Bir gün keçsə kefilə,
Candan min dərd azalar.

* * *

Mən aşiq gəzər olar,
Dediyi qəzəl olar.
Zaman keçər, vaxt gələr,
Yarpaqlar xəzəl olar.

* * *

Əzizinəm, ay aşiq,
Aşiq, elə yaraşiq.
Adəm, Həvvə nəslirik,
Ey insanlar, qardaşiq.

* * *

Aşıqəm, Ülvi Hisslər,
Xoş günlər bizi səslər.
Bir olsaq bu dünyada,
Bizi xəşbəxtlik gözlər.

* * *

Ay dolanar, il olar,
Dəyişən fəsil olar.
Mehribanlıq yaradan,
Hər an şirin dil olar.

* * *

Əzizinəm, hər yerdə,
Hər obada, hər eldə.
Şadlıq olsa qəlblərdə
Şadlıq olar hər yerdə.

* * *

Mənim, ay əziz oğlum,
Sevgisi dəniz oğlum.
Çalış yaxşılıq eylə,
Ol qəlbi təmiz oğlum!

* * *

Qadının isməti yanan çıraqdır,
Sevgiyə vəfası daim dayaqdır.
Qadını sevdiren həya, isməti,
Olarsa, vəfalı yardır qisməti.

* * *

Sevib sevilənin yoxdur əzabı,
Sevginin o kəsə yox izzirabı.
Qəddində içilsə eşqin şərabi,
O kəsə bağlanmaz eşqin kitabı.

* * *

Var-dövlət bir dağ kimidir, bir gün ona gələr çən,
Qurtaranda gələcəkdir deyib, düşünmə ərkən.
Nəyin varsa, qənaət et olanlara, var ikən,
Sən sonralar olanların qurtaranda, qalma kəm.

* * *

Dolanmaz Pərvanə ad üçün şamı,
Şam nura qərq etməz zülmət axşamı.
Gündüzlər gur işıq verməz yerini,
Axşamlar yanan o zəif ağ şamın.

* * *

Qismətimmi, bəxtimin ulduzu görən,
Yoxsa, bəxtimdirmi qismətə ulduz?
Xoşbəxtlik, səadət taparam hər an,
Bəxtim, taleyimə yar olsa inan.

* * *

Öpsün ayağımın tozunu kədər,
Qəm-qüssə çəkməyəm varam nə qədər.
Yoxsansa var-dövlət də nəyə lazım?
Yaşayırsansa hey, şükr et hər səhər.

* * *

O qədər inan səni gözlədim ki, mən,
Bu həsrət haradan?, çözmədim ki, mən.
Yuxuda da hətta səni görürdüm,
De, səni harada gəzmədim ki, mən?

* * *

Necə də xoş imiş ətiri gülün,
Mənə sən güldən də ətirli, gülüm.
Güllərə bənzəmək istəyənlər çox,
Xoş ətir saçmağı çətindir, gülüm.

* * *

Hüsnünə baxmaqdan doymaram inan,
Xəyalın yandırıb, yaxar hər axşam.
Gəlsən, bu həyatım nura qərq olar,
Neçə ki, zülmətdə yanarsa bir şam.

* * *

Söylədin olmusan bəlaya düçar,
Bükmüsən boynunu, qalmısan naçar.
Etməyəydin nöqsan, düşünərək sən,
Səni tərk edlənib, getməmişdən yar.

* * *

Hicrindən günlərim hey keçər hədər,
Ahu fəqanımdan, göylər zar edər.
Sənsiz, ey gülüm, yoxdur bir damcı,
Şadlıq ürəyimdə, heç zərrə qədər.

* * *

Sevgin ürəyimi əlimdən aldı,
Şahmar ilan kimi həsrətin çaldı.
Şükürlər olsun ki, sənlə qovuşduq,
Sənsiz ötən günlər arxada qaldı.

* * *

Yarım olan zaman şən,
Hər yan görünər gülşən.
Ülvi hisslərlə sev ki,
Sevgin olsun möhtəşəm.

* * *

Nadan olsun deyə şən,
Roldan-rola girmə sən.
Əgər bu sənə xoşsa,
Əyləndirməkdir peşən.

* * *

Bal balam, bəhməz balam,
Kim səni sevməz balam?!
Ata, ana nə demək?,
Hələ dərk etməz balam.

* * *

Mən aşiq qaşı neylər,
Torpağı, daşı neylər?.
Müharibələr ancaq,
Gözləri yaşlı eylər.

* * *

Dağ başın dolu tutar,
Arif düz yolu tutar.
Arif etdiyi işdə,
Təmənnanı unudar.

* * *

Xoş səs avazda gəlir,
Yağan qar, yazda ərir.
Həsretə tuş gələrsə,
Mum olur, dağ da ərir.

* * *

Göydən yerə su damar,
Yerdə həyat canlanır.
Torpaqdan su içməyə,
Boy atarmı Xan çinar?

* * *

Birləşək su naminə,
Ərzaq, ya su naminə.
Birləşək, bilək nədir,
Zəlzələ, sunami nə?!

* * *

Bülbül oxuyar gedər,
Sel gələr, yuyar gedər.
Ariflər bu dünyanı,
Dərindən duyar gedər.

* * *

Zülmətlərdən yol axtar,
Aydınlığa çıxmağa.
Heç vaxt meyilli olma,
Yıxılmağa, yıxmağa.

* * *

Hər atıcıya bəlli,
Uсталıq vərdişdədir.
Ləzzət damaqlardadır,
İştah isə dişdədir.

* * *

Gün-güzəran yaratdı,
Ev-eşik tikə-tikə.
Sel gəldi, sel dağıtdı,
Elədi tikə-tikə.

* * *

Bir qanun var, güclülər,
Gücsüzləri ram edər.
Dünya mövcud olandan,
Bu qanun dövran edər.

* * *

Deyərlər çay kükrəyər,
Nəyi görərsə yeyər.
Çay dağı yuya-yuya,
Öz yerindən eyləyər.

* * *

Baxsan bir tarix yatır,
Hər daşda, hər cıncılda.
Bəzən köməyə çatır,
Hər daş da, hər cıncıl da.





“BƏXTİYAR”

(Poema)

*Müasir türk ədəbiyyatının korifeylərindən olan
Bəxtiyar Vahabzadəyə ithaf olunur*

(Xalq artisti İlham Əsgərov tərəfindən ifa olunmuşdur)

*“Bir ananın iki oğlu,
Bir ağacın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə”.*

**Bəxtiyar Vahabzadə,
xalq şairi**

Avqustun on altısı göz açdın sən dünyaya,
Bəxtiyarlıq ayı da demək olar bu aya,
Sənin doğulmağından, sərinclik gəldi yaya.
Bəxtiyardır səninlə mənim elim, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Şairlər bu dünyaya göz açar şair kimi,
Təkcə özü üçün yox, dünyaya dair kimi.
Sözləri sadalayıb, sonra və sair kimi
Yarımçıq fikir heç vaxt söyləmədin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Bəxtiyarlıq doğuldu şəriyyəyə səninlə,
Hər oğlunu ər bildin, fərəhləndin elinlə.
Sevdin ana dilini, fəxr etdin öz dilinlə,
Söylədin: “Yaşayacaq hər an dilim!”, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Səməd Vurğun yolunu günəş kimi parlatdın,
Gənc ikən dünya nədir, arif oldun, anladın.
Dəyişmədi əqidən, sən özünü danmadın.
Almadın rənglərini sən hər fəslin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Qəzetdə ilk şeirin “Ana və şəkil” oldu,
“A dostlarım” adıyla, ilk kitab nəşr olundu.
“Axı, dünya fırlanır” beyinlərə həkk oldu.
Çalışdın ki, açasan dünya sirrin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Hər misranı yazanda daldın min düşüncəyə,
Bir damcı yer qoymadın kimsə yersiz inciye.
Vurulmadın heç zaman var-dövlətə, inciye,
Hər an bildin yerini bəmin, zilin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Yüksəkliyə ucaldın hər keçən zamanda sən,
Bacardın gördüyünü deməyi bir anda sən.
Sadiq qaldın vətənçün qəlbindəki anda sən.
Vətəndaş olduğunu şərəf bildin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Ürəyin vətən üçün döyünübdür hər zaman,
Fəxr edir, qürurlanır səninlə Azərbaycan.
Əqidəli insansan sən ey, ulu Bəxtiyar.
Daima düz söylədi sənin dilin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Vətənə xain çıxan, halala kəm-kəm baxan,
Özü heç nə olmayan, sözü yandırır-b-yaxan,
Hər dəfə o kəsləri gözün gördüyü zaman,
Sən itirmək istədin ilim-ilim, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Boş şeylərə baş qoşub, heç vaxt alovlanmadın,
Sən, şan-şöhrət hissinə heç zaman aldanmadın.
Arxa oldun, yetənə özün arxalanmadın.
Hər işdə öz gücünə oldun əmin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Sənin hissin, düşüncən, öz rəngidir şerinin,
Ürəyinin vurğusu, ahəngidir şerinin.
Ürəyinin sözünü hər an dedi qələmin.
Sevgi ilə doludur o ürəyin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Razı oldun özündən sən narazı olmağa,
Dəfələrlə bu həyat çəkdi səni sınağa.
Mətin oldun, çəkmədin sən sinəni qırağa.
Tələtümdə dövr edir ayın, ilin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Hesabat istədin sən gecələr gündüzündən,
Övlad öndə olmalı hər atanın özündən.
Tənqid etdin, çıxmadı təhqir sənin sözündən.
Xoş arzular söylədi hər an dilin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Əmanət eyləyəndə sən torpağa ananı,
Hər gün bir addım daha yaxınlaşan zamanı
Yerində qeyd eləyib, heyran etdin cahanı.
Axan göz yaşlarını, dedi: "Silin!", Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Vətən, Vətən deməklə, Vətənə canımı yanar?!,
Vətən anamız ilə hər an eyni tutular.
Öz vətəni yolunda daim olub əzmkar,
Vətənini ananla eyni bildin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar,
Haqsızlığın üstündən haqqa körpü saldılar”.
Əməllərinə görə baş əydin şəhidlərə.
Müqəddəsdir şəhidlər, sən söylədin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“İnsan-göydə ay kimidir, görünməyən tərəfi var,
Çəmənlikdə gül-çiçəyin, qanqal qarışıq səfi var.
Çox ağırdır məslək yükü, çəkə bilsən şərəfi var”.
Bu yükü çox şərəflə çəkə bildin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“İşimiz qat-qarışıq. Bizə zülmətdə işıq
Yenə Vallah, din olur” dedin “Din” şeirində.
Demək olar ki, bir də bütün şeirlərində,
Duymaq olur səsini haqqın, dinin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“Yıxılır uca dağlar, tozu bir zaman qalır”.
Bayatıdan əsərlər doğulur, həyat alır.
İşlətdiyin hər cümlə, söylədiyin hər bir söz
Qəlblərdə izin salar dərin-dərin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“Gözəllər”, “Əl unutmur”, “Gecə serenadası”,
“Mənimki gətirmir”, “Çox dözdüm”, “Ürək yanğısı”,
“Gen düşsə”, “Çalışıb mənim kimi”, “Sevgi gileyi”,
Oxşadı könülləri şirin-şirin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“Səbəb axtarma”, “Heyrətdəyəm mən”, “Çox danışdıq”,
“Tələsə-tələsə”, “Ələnib keçmişəm artıq”,
“Bermud üçbucağı”, müxtəlifdir mövzular.
Heç zaman ölməyəcək əsərlərin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“Dar ağacı”, “İkinci səs”, “Vidən”, “Qızıl alma”,
Olarımı əsərini oxu, xəyala dalma?!

“Gözəl günlər arxada” deyib, saçını yolma.
Həyat bir mübarizə, ölüm-dirim, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

“Təyyarələr kimi”, “Yollara iz düşür”, bir də,
Deyim “Yağışdan sonra” və o “Qəlyan” pyesində,
Şeirlər, novellalar, bütün əsərlərində,
Oxuduqca döyünür sənin qəlbin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Mahnılarda sözlərin, deyərdim, sehirləndi,
“Gecələr” şeirinlə, gecələr möhürləndi.
Bütöv Vətən uğrunda bütövlüyün səsləndi,
Çevrildi şuarına hər bir gəncin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Həyata bir də gəlsən, mütləq hayqıracaqsan:
“Sevinc dağına qalxsan, sanma qəmdən uzaqsan”.
Nə qədər bu dünya var, sən də var olacaqsan.
Daim könüllərdədir sənin yerin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Sən şam kimi əridin haqq uğrunda əzmlə,
Silkələdin nahaqqı o incə qələminlə.
Xeyli uzağı gördün sən həmişə fəhminlə.
Günəştək şəfəq saçdı fikirlərin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Şeirlərin gəzibdir dillərdə diyar-diyar,
Gözündən yayındırmaz bircə tükü Bəxtiyar.
“Bəxtiyarın üzündən öp”- deyibdir Şəhriyar.
Yorulmasın sənin o yazan əlin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Tarixlərə iz saldın şeirlərinlə hər an,
Xalq sənin qiymətini veribdir zaman-zaman.
Yollarında görünüb çovğun, boran, qar, duman,
Qırmısan düşmənlərin daim belin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Azərbaycan-Türkiyə böyük türk dövlətləri,
Bu iki böyük dövlət türkün səltənətləri.
Bütün türk dünyasının, ey korifey şairi,
Hər türk dövləti sənin öz Vətənin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Fəxr ilə o ismini biz çəkirik hər yanda,
Öz sözünü daima söyləmişən cahanda.
Dillərdən düşməyəcək şeirlərin bir an da.
Hər zaman yaşayacaq adın sənin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Azca sənə oxşamaq istərəm şəriyyətdə,
Əsl insan olmusan həqiqətən həyatda.
Hərdən qəsdə dursa da, yaşadığın həyat da,
Sənin düşüncələrin olub dərin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Əgər qafiyələrsə sözün şeir ahəngi,
Misralarda mənalar qələminin söz rəngi.
Hər misranda fəlsəfi düşüncələr çələngi.
Çox incəliklə hördün söz çələngin, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.

Muğamları şur ilə sən qaldırdın səmaya,
“Gülüstan” poemanla haray saldın dünyaya,
Öz Ülvi Hisslərimlə daima duya-duya,
Gördüm əsərlərində mən oxuya-oxuya,
Hər şeirində min mənə, dərin elm, Bəxtiyar,
Sən də bil ki, unutmaz səni elin, Bəxtiyar.



KİTABIN İÇİNDƏKİLƏR

Ön söz	4
Düşüncələr qanadında	11
Elimizin Bəxtiyarı	12
Türklüyümüz şərəf bizə	14
Bir olaq gəlin	16
Gəlir.	18
İnsanlığa hörmət edək.	20
Göz yumuruq biz çox şeyə	21
Bir saniyə.	23
Yadda saxla.	26
Görsünlər həyatda yaşamaq nədir	28
Hələ gənc ikən qardaşım.	30
Özgələşən doğmalar	32
Öyrəndim.	33
İnsanlığa yaraşmır	34
Dəyərmimi?	35
Barmaqlar	37
Keçməyə tələsmirəm	40
Futbol topu	42
Qalma naçar	43
Tələsirəm	44
Uyuşmursa, nə mənası?	45
Sərf etməyir	46
Bir-bir	47
Yenə də	48
İlahi	49
Qəribə dünyadır	51
Düz gəlmədikcə	52

Şəhidlər	53
Şükür ey, Yaradan!	54
Cılızlığımı düz danışmaq?!	55
Milli Ordumuz	56
Fövqəladələr	58
Nur verən oğlan	60
Alim.	61
Qara qızıl.	63
Söz içində.	64
Qədrin bilək.	65
Atam, dost olmaz ondan	66
Heç nə olmaz?	67
Dünya həmin dünyadır	68
Üzür məni	69
A dostlarım	70
Tunellərdə səs salaraq	71
Mal sahibi, mülk sahibi	72

Gözəl Azərbaycanımız 73

Azərbaycan	74
Qarabağ.	75
Şəki	76
Xan Sarayı.	78
Narın Qala	79
Oxud kəndi	80
Qax	83
Zaqatala	84
Masallı.	85
Azərbaycanlıyam Mən	86
Mir Cəlalın hikməti.	88
Ana-Müəllimə	89

Millətində sədaqətlə	92
Habil çalanda	94
Eşq olsun ona	96
Bayramlarımız	97
Novruz bayramı	98
İyunun biri	100
Ramazan bayramı	101
Həmrəylik himni	104
Kompüter Marşı	106
Bilik günü	108
İlk zəng	109
Son zəng	110

Eşq ilə döyünsün bizim qəlbimiz 111

Eşq ilə döyünsün bizim qəlbimiz	112
Sevdamızın sarı simi	114
Hər an belə ömür sürək	116
Səni axtarır gözüm	117
Axı, niyə yox deyirsən	118
Yalvarıram, dön geriye	120
Sənsən	123
De, səni unuda bilərəmmi mən?	125
Vəfalı yar	127
Allah sayasını salsın	129
Sevən kəsin etibarı	131
Ata evi	132
Ay sevgilim	133
Ülvi hisslərlə	134
Yaz havası	135
Ay qızım	136
İsitdi qəlbləri bu yaz	137

Simurq məhəbbəti	138
Mən of dedim	139
Titrəyəcək o qəlbin	140
O sənli günlərə necə qayıdım?	142
Ay gülüm	143
Məndən incisən əgər	144
Mən sənsiz yaşaya bilmirəm daha	145
Gözəlliyi sevə-sevə	146

Gələcəyimiz olan uşaqlara 147

Uşaqlar var	148
Xoş keçsin hər anımız	149
Ən çox zəfər sorağı	152
Nənəmin adıdır	153
Ağcaqanad	154
Qar rəngi, duman rəngi	155
Bayramdır bu gün	156
Dünya dili-kompüter	157
Azərbaycan əsgəri	158
Bizə qoşulsun hamı	159
Ay körpələr	160
İşıqforun rəngləri	161
Sən ayrı cür möcüzəsən	162

Ülvi Hisslərin bayatı və rübailəri 163

Bəxtiyar (poema) 177

Ülvi HİSSLƏR
(Məmmədov Ülvi Ələfsər oğlu)
Yaşamaq - yanmaqdır
(*Şeirlər və poema*)

Kompüter dizaynı: Ramiz Hümətov
Korrektor: Akif Hacıyev
Operator: Sevda

Yığılmağa verilmişdir: 05.01.2011. Çapa imzalanmışdır:
25.01.2011. Kağız formatı 60x84_{1/16}. Şərti çap vərəqi 12.2. Tirajı:
500.
